

TEST: 0104#01#Y15#01- 500

Test	0104#01#Y15#01- 500
Fənn	0104 - ASK-nin iqtisadiyyatı və idarəedilməsi
Təsviri	[Təsviri]
Müəllif	Ağakışiyeva Y.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?
(Çəki: 1)

- işçi qüvvəsinin
- əmək ehtiyatının
- istehsalın
- sahibkarlığın
- gəlirlərin

Sual: ASK-da islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır? (Çəki: 1)

- meliorasiyanın

- irriqasiyanın
 - erroziyanın
 - elmi-texniki tərəqqinin
 - əmək haqqının
-

Sual: Aqrar islahatlar aşağıdakılardan nəyin güclənməsinə şərait yaratmışdır? (Çəki: 1)

- mexanikləşmənin
 - eroziyanın
 - rəqabətin
 - mənfəətin
 - elektriklişmənin
-

Sual: Aqrar islahatlar inkişaf etdikcə aşağıdakılardan hansı meydana çıxır? (Çəki: 1)

- yeni torpaqlar
 - yeni işçi qüvvəsi
 - yeni istehsal sahələri
 - yeni suvarma üsulu
 - yeni əmək haqqı
-

Sual: Aqrar islahatlar nəticəsində hansı xarakterli sahələr formalaşır? (Çəki: 1)

- müxtəlif
 - nisbətən eyni
 - qeyri-müəyyən
 - dəyişən
 - sabit
-

Sual: ASK hansı sahələrin birləşməsidir? (Çəki: 1)

- bitkiçilik
 - heyvandarlıq
 - istehsal-xidmət
 - tikinti
 - nəqliyyat
-

Sual: "Kompleks" məhvumunun mənası nədir? (Çəki: 1)

- iqtisadi inkişaf
 - birləşmə və qovuşma
 - tərəqqi
 - tənəzzül
 - ayrılma, kənarlaşma
-

Sual: Bazar münasibətlərinin formalaşması ilk növbədə nəyin sürətlənməsinə səbəb olur? (Çəki: 1)

- əmək haqqının
- əmək sərfinin

- iqtisadi islahatların
 - satışın
 - istehlakın
-

Sual: ASK-da bazar münasibətləri nəyin sürətləndirilməsinə səbəb olur? (Çəki: 1)

- elmi-texniki tərəqqi
 - iqtisadi əlaqə
 - iqtisadi münasibət
 - satış formaları
 - təchizat qaydaları
-

Sual: ASK-da bazar iqtisadiyyatı inkişaf etdikcə hansı proses dərinləşir? (Çəki: 1)

- mexanikləşmə
 - əmək məhsuldarlığı
 - əmək haqqı
 - əməyin bölgüsü
 - əməyin təşkili
-

Sual: Bazar iqtisadiyyatının inkişafı qarışıqlıq əlaqə və asılıq malik olan, vahid məqsədə xidmət edən eyni xarakterli sahələrdə nəyə səbəb olmuşdur? (Çəki: 1)

- formalaşır
 - ayrılır
 - parçalanır
 - əlaqələr pozulur
 - əmək haqqı artır
-

Sual: ASK-da kompleksin mənası nədir? (Çəki: 1)

- inkişaf
 - tənəzzül
 - birləşmə, qovuşma
 - parçalanma, ayrılma
 - müqayisə
-

Sual: Müasir dövrdə ASK-nin qarşısında duran məqsədə nə səviyyədə nail olunur? (Çəki: 1)

- qismən
 - tam
 - yüksək səviyyədə
 - nisbi səviyyədə
 - əməl olunmur
-

BÖLMƏ: 0102

Ad

0102

Suallardan

15

Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir? (Çəki: 1)

- torpaqların çoxalmasını
- suvarmanın artırılmasını
- əməyin təşkilini
- iqtisadi islahatların
- gəlirlərin azaldılmasını

Sual: Aqrar islahatların inkişafı nəyin sərbəstləşməsini təmin etmişdir? (Çəki: 1)

- istehsalın
- əmək haqqının
- gəlirlərin
- mənfəətin
- istehsal-iqtisadi əlaqələrin

Sual: Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir? (Çəki: 1)

- xüsusi təsərrüfatlar
- əkin sahəsi
- əmək ehtiyatı
- pul gəliri
- rentabellik

Sual: Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf edir? (Çəki: 1)

- satış
- təchizat
- tələb-təklif
- informasiya
- gəlir bölgüsü

Sual: Aqrar islahatlar nəticəsində aşağıdakı proseslərdən hansı dərinləşir? (Çəki: 1)

- əmək haqqı
- əmək məhsuldarlığı
- əməyin bölgüsü
- əməyin təşkili
- əməyin stimullaşması

Sual: Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır? (Çəki: 1)

- bitkiçilik

- heyvandarlıq
 - istehsal-xidmət
 - tikinti
 - təmir
-

Sual: İstehsal-xidmət sahələri formalaşarkən onlar hansı sərbəstliyini nisbətən saxlayır? (Çəki: 1)

- məhsulun daşınmasını
 - əməyin genişlənməsini
 - istehsal-iqtisadi sərbəstliyini
 - infrastrukturun azaldılmasını
 - pul gəlirinin aşağı salınmasını
-

Sual: ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakılardan hansından dolğun istifadə təmin edilməlidir? (Çəki: 1)

- əmək haqqı fondundan
 - əhalinin yerdəyişməsindən
 - torpaqların eroziyasından
 - mövcud istehsal resurslarından
 - şoranlaşmanın çoxalmasından
-

Sual: Bazar iqtisadiyyatının inkişafı nəyin yeniləşməsini təyin edir? (Çəki: 1)

- texnikanın
 - əmlakın
 - sərvətin
 - təsərrüfatçılıq formalarının
 - əməyin təşkilinin
-

Sual: ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir? (Çəki: 1)

- rentabelik
 - əmək haqqı
 - mənfəət
 - istehsal-iqtisadi əlaqələr
 - suvarma üsulları
-

Sual: ASK-da bazar iqtisadiyyatı sürətləndikcə hansı proses daha da sürətlənir? (Çəki: 1)

- suvarma
 - məhsul istehsalı
 - gəlirlər
 - kooperasiya
 - əmək təşkili
-

Sual: Vahid halında formalaşan istehsal-xidmət sahələri özünün texnoloji, istehsal və iqtisadi sərbəstliyini nə edir? (Çəki: 1)

- aşağı salır

- nisbətən saxlayır
 - yüksəldir
 - inkişaf etdirir
 - zəiflədir
-

Sual: ASK-da birləşən sahələr geniş təkrar istehsal prosesinin müəyyən mərhələsində hansı məhsulu istehsal edir? (Çəki: 1)

- yüksək keyfiyyətli məhsul
 - daha ucuz məhsul
 - səmərəli məhsul
 - özünəməxsus məhsul
 - daha bahalı məhsul
-

Sual: Əhalinin və sənaye sahələrinin tələbatını yüksək səviyyədə təmin etmək ASK-nin nəyini təşkil edir? (Çəki: 1)

- strukturunu
 - məqsədini
 - inkişafını
 - əlaqələrini
 - maya dəyərini
-

Sual: ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü? (Çəki: 1)

- mümkündür
 - tam mümkün deyil
 - artıqlaması ilə mümkündür
 - yüksək səviyyədə mümkündür
 - tam mümkündür
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur? (Çəki: 1)

- istehsal vasitələrinin
 - əmək haqqının
 - təsərrüfatçılıq üsullarının
 - məhsul istehsalının
 - işçi qüvvəsinin
-

Sual: Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır? (Çəki: 1)

- emal sahələrinin
 - tədarük işinin
 - əmək haqqının
 - mülkiyyət formalarının
 - istehsal sahələrinin
-

Sual: ASK-da islahatlar nəyin dərinləşməsinə təmin etmişdir? (Çəki: 1)

- ixtisaslaşma səviyyəsinin
 - suvarmanın
 - mexanikləşmənin
 - məhsul satışının
 - gəlirlərin bölgüsünün
-

Sual: Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur? (Çəki: 1)

- kooperasiyanın
 - mexanikləşmənin
 - avtomatlaşmanın
 - qismən mexanikləşmənin
 - eroziyanın
-

Sual: Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır? (Çəki: 1)

- üzümlüklər
 - meyvə bağları
 - heyvandarlıq sahələri
 - istehsal-iqtisadi əlaqələr
 - nəqliyyat formaları
-

Sual: Aqrar-sənaye kompleksi nədir? (Çəki: 1)

- məhsul istehsalının çoxalması
 - əmtəəlik məhsulun artması
 - müvafiq istehsal-xidmət sahələrinin birləşməsi
 - istehsalın təşkili
 - istehsalın maliyyələşməsi
-

Sual: ASK-də birləşən sahələr geniş təkrar istehsalı prosesinin müəyyən mərhələsində hansı məhsulları istehsal edirlər? (Çəki: 1)

- ümumi məhsul
 - əmtəəlik məhsul
 - emal edilən məhsul
 - özünəməxsus məhsul
 - tədarük olan məhsul
-

Sual: Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir? (Çəki: 1)

- torpaq sahələrinin artmasına
 - əkin sahələrinin genişləndirilməsinə
 - suvarmanın çoxaldılmasına
 - həyat səviyyəsinin yüksəldilməsinə
 - əmək haqqının artırılmasına
-

Sual: ASK formalaşmasının mənası nədir? (Çəki: 1)

- əhalinin və ölkənin tələbatının təmin edilməsi
 - əhalinin çoxaldılması
 - resursların artırılması
 - torpaqların genişləndirilməsi
 - xidmətlərin məhdudlaşması
-

Sual: ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır? (Çəki: 1)

- işçi qüvvəsinin
 - gəlirlərin
 - mənfəətin
 - qiymətin
 - sahibkarlığın
-

Sual: ASK-da bazar iqtisadiyyatı nəyin inkişafına təminat verir? (Çəki: 1)

- bitkiçiliyin
 - satışın
 - tələb-təklifin
 - mexanikləşmənin
 - meliorasiyanın
-

Sual: ASK-da bazar münasibətləri inkişaf etdikcə nə meydana çıxır? (Çəki: 1)

- yeni torpaq sahələri
 - yeni istehsal sahələri
 - yeni maşınlar
 - yeni işçilər
 - yeni nəqliyyat formaları
-

Sual: ASK-da bazar iqtisadiyyatının inkişafı istehsal-xidmət sahələri arasında nəyin formalaşmasını təmin etmişdir? (Çəki: 1)

- tədarükün
 - təchizatın
 - əlaqə və asılılıqların
 - maliyyənin
 - kreditləşmənin
-

Sual: Ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulları istehsal edən, tədarükü və

emalını aparan, son məhsula çevrən, əhalinin həyat şəraitini yaxşılaşdıran birlik nədir? (Çəki: 1)

- istehsal kompleksi
- xidmət kompleksi
- sosial kompleks
- aqrar-sənaye kompleksi
- tədarük kompleksi

Sual: ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır? (Çəki: 1)

- quruluşu dəyişdirilməli
- istiqaməti yeniləşməli
- dolğun istifadə olunma
- xərclər artırılmalı
- xərclər azaldılmalıdır

Sual: ASK məhsulları ilə əhalinin və ölkənin təlabatını ödəmək mümkündürmü? (Çəki: 1)

- nisbətən
- yox
- tamamilə
- qeyri realdır
- ayrı-ayrı sahələr üzrə

Bölmə: 0201

Ad	0201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır? (Çəki: 1)

- əmtəəlik məhsulun
- əmək sərfinin
- ərazi-sahə strukturunun
- əmək ehtiyatının
- torpaq sahələrinin

Sual: ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür? (Çəki: 1)

- məhsulun satışı
- məhsulun emalı
- məhsulun saxlanması
- son məhsulun istehlakı

- mənfəətin azalması
-

Sual: Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir? (Çəki: 1)

- əmək haqqının artırılması
 - əhalinin gəlirlərinin azaldılması
 - şoranlaşmanın çoxalması
 - satış qiymətlərinin səviyyəsi
 - təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları
-

Sual: ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir? (Çəki: 1)

- ərazinin artırılması
 - ərazinin yeniləşdirilməsi
 - ərazinin ümumiliyi
 - ərazin məhdudluğu
 - ərazinin dəyişməsi
-

Sual: ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur? (Çəki: 1)

- texnikadan mövsümü istifadə
 - torpağın əsas istehsal vasitəsi olması
 - əməkdən mövsümü istifadə
 - texnikanın sahələr üzrə bölgüsü
 - işçilərin ixtisasının artırılması
-

Sual: Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir? (Çəki: 1)

- təşkilatı
 - iqtisadi
 - sosial
 - texniki
 - texnoloji
-

Sual: İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar inteqrasiyanın hansı mərhələsidir? (Çəki: 1)

- sosial
 - sosial-iqtisadi
 - təşkilatı
 - texnoloji
 - texniki
-

Sual: ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır? (Çəki: 1)

- əkinçilik

- heyvandarlıq
 - tədarük və emal
 - istehsal və xidmət
 - nəqliyyat və tikinti
-

Sual: ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir? (Çəki: 1)

- torpağın
 - suvarmanın
 - ərazi-sahənin
 - sənayenin
 - emalın
-

Sual: ASK-nin sürətlə inkişafına nail olmaq üçün nəyə ciddi əməl olunmalıdır? (Çəki: 1)

- əmək haqqının artımına
 - nəqliyyatın çoxalmasına
 - suvarmanın genişlənməsinə
 - işçilərin çoxalmasına
 - intensiv inkişafa
-

Sual: ASK-da əmək ehtiyatlarından, maliyyə vəsaitindən, infraquruluşlardan səmərəli istifadə nəyə şərait yaradır? (Çəki: 1)

- tikintinin artmasından
 - sosial irəliləyişə
 - intensiv inkişafa
 - gəlirlərin artmasına
 - mənfəətin çoxalmasına
-

Sual: ASK formalaşarkən regionlarda sahələrarası münasibətlər necə formalaşır? (Çəki: 1)

- eyni səviyyədə
 - bir-birinə uyğun
 - biri digərini tamamlayır
 - geyri bərabər
 - inzibati yolla
-

Sual: ASK-nin inkişafına təsir edən amillərdən hansının nəzərə alınması vacibdir? (Çəki: 1)

- torpaqların artırılması
 - kooperasiya inkişafı
 - əmək haqqının səviyyəsi
 - maya dəyəri
 - istehsal xərci
-

Ad	0202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ASK formalaşarkən ərazi-sahə strukturunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil? (Çəki: 1)

- torpağın məhsuldarlığı
- texnikadan istifadə
- əmək haqqı
- iqtisadi səmərəlilik
- iqtisadi əlaqə

Sual: ASK-nin regionlarda səmərəli fəaliyyət göstərilməsi üçün aşağıdakılardan hansının əhəmiyyəti böyükdür? (Çəki: 1)

- infrastruktur və iqtisadi əlaqələrin
- əhalinin yerdəyişməsinin
- rentabelliyyənin yüksəldilməsinin
- əmək məhsuldarlığının azalmasının
- əmək haqqının artmasının

Sual: ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir? (Çəki: 1)

- məhsulun azalmasını
- əmək sərfinin çoxalması
- əmək haqqının artmasını
- iqtisadi inkişafa marağın yüksəlməsini
- keyfiyyətin tənzimlənməsini

Sual: ASK-da inteqrasiya nə deməkdir? (Çəki: 1)

- ixtisaslaşma
- təmərküzləşmə
- birləşmə, qovuşma
- bölüşdürmə
- ayrılma

Sual: ASK-da inteqrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir? (Çəki: 1)

- bunların heç birində
- bunların hamısında
- yalnız sosial münasibətlərdə
- yalnız texniki səviyyədə

yalnız texnoloji mərhələdə

Sual: Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir? (Çəki: 1)

- texnoloji
 - sosial-iqtisadi
 - iqtisadi-təşkilati
 - texniki-texnoloji
 - texnoloji-təşkilati
-

Sual: ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir? (Çəki: 1)

- tədarükü
 - kadr hazırlığını
 - inkişaf istiqamətlərini
 - əmək ehtiyatlarını
 - itkiləri
-

Sual: Ərzaq və istehlak məsulları xammalını istehsal edən və son məhsula çevirən sənaye, kənd təsərrüfatı və digər sahələrin birləşməsi nəyin formalaşmasına səbəb olur? (Çəki: 1)

- istehsal kompleksləri
 - ASK
 - istehlak kompleksi
 - xidmət kompleksi
 - yardımçı komplekslər
-

Sual: ASK regionlarda formalaşarkən nəyin nəzərə alınması vacibdir? (Çəki: 1)

- mexanikləşmənin
 - əmək haqqı
 - suvarma şəraiti
 - təbii-iqlim şəraiti
 - əməyin təşkili
-

Sual: Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir? (Çəki: 1)

- sabit qalmış
 - əsaslı şəkildə dəyişmiş
 - ciddi dəyişmə olmamış
 - bəzi əlavələr edilmiş
 - heç nə baş verməmiş
-

Sual: ASK-nın kooperasiya və inteqrasiyasının xarakterik xüsusiyyətlərini əks etdirən quruluşu necə formalaşır və inkişaf edir? (Çəki: 1)

- sürətlə
- çox sürətlə
- təcricən
- planlı formada
- inzibati yolla

Sual: ASK-nın inkişafının sürətləndirilməsi üçün nəyin nəzərə alınmasına nail olunmalıdır? (Çəki: 1)

- məhsuldarlığın
- istehsal xərcinin
- işçi qüvvəsinin
- rentabelliyyənin
- mənfəətin

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir? (Çəki: 1)

- xammal artırılmalıdır
- əmək haqqı çoxaldılmalıdır
- mənfəət azaldılmalıdır
- münasib əlaqələr qurulmalıdır
- proses dayanmalıdır

Sual: ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil? (Çəki: 1)

- sahələrarası inkişaf problemləri
- torpaqların qorunmasını
- əmək mübahisələrini
- müəssisələrarası ziddiyyətləri
- əməyin təşkilini

Sual: Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir? (Çəki: 1)

- məhsul istehsalının azalması
- əmtəəlik məhsulun aşağı düşməsi
- əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə
- əmək sərfinin azalması

- mənfəətin alınmaması
-

Sual: ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir? (Çəki: 1)

- əhalinin artımı
 - əmək ehtiyatının çoxalması
 - iqtisadi əlaqə və kooperasiya
 - əmək sərfi
 - rentabellik
-

Sual: ASK-da inteqrasiya nədən ibarətdir? (Çəki: 1)

- xammal istehsalının artırılması
 - xammal və emal sahələrinin birləşməsi
 - son məhsulun çoxaldılması
 - emalın artırılması
 - satışın genişləndirilməsi
-

Sual: ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir? (Çəki: 1)

- istehsalın genişləndirilməsi
 - sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı
 - emal sahələrinin genişlənməsi
 - satış kanallarının çoxaldılması
 - tədarükün ləğv edilməsi
-

Sual: ASK-da son məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün nə edilməlidir? (Çəki: 1)

- torpaq genişləndirilməlidir
 - xərc azaldılmalıdır
 - səmərəli fəaliyyət qurulmalıdır
 - sahə azaldılmalıdır
 - mənfəət artırılmalıdır
-

Sual: Regionlarda ASK-nın səmərəli fəaliyyət göstərməsi üçün nə edilməlidir? (Çəki: 1)

- torpaqların artırılması
 - maliyyə imkanları və əlaqələr düzgün qurulmalı
 - suvarma genişləndirilməli
 - əmək haqqı artırılmalı
 - mexanikləşdirmə yüksəldilməlidir
-

Sual: Mülkiyyət münasibətlərinin dəyişməsi, ictimai-iqtisadi münasibətlərin yeniləşməsi, istehsalın inkişafına təmin edən şəraitə nə kimi təsir etmişdir? (Çəki: 1)

- təsiri olmamış
- dəyişilmə baş verməmiş
- yeni şərait formalaşmış
- məhsul artmış

gəlirlər çoxalmışdır

Sual: ASK formalaşarkən onun hansı quruluşunun xüsusilə nəzərə alınması vacibdir? (Çəki: 1)

- təkçə funksional
 - yalnız sahəvi
 - sosial
 - bunların hamısı
 - bunların heç biri
-

Sual: ASK formalaşarkən aşağıdakı amillərdən hansının nəzərə alınması tələb olunur? (Çəki: 1)

- iqtisadi səmərə
 - mənfəət
 - əlaqələrin sabitliyi
 - rentabellik
 - zərərlik
-

Sual: ASK-da səmərəliliyin yüksəldilməsi məqsədi ilə aşağıdakılardan hansının səmərəliliyi yüksəldilməlidir? (Çəki: 1)

- iqtisadi əlaqələrin
 - zərərlik səviyyəsinin
 - maya dəyərinin
 - istehsal xərcinin
 - rentabelliğin
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aqrar islahatın mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- torpaqların artırılması
 - heyvandarlığın inkişafı
 - yeniləşmə və müasirləşmə
 - əkin sahələrinin genişləndirilməsi
 - maliyyə-kreditin artırılması
-

Sual: Aqrar sferada mülkiyyətin hansı forması mövcuddur? (Çəki: 1)

- dövlət və bələdiyyə

- yalnız xüsusi
 - dövlət və xüsusi
 - dövlət, xüsusi və bələdiyyə
 - xüsusi və bələdiyyə
-

Sual: Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir? (Çəki: 1)

- onlardan istifadəyə həvəs olmur
 - onlardan səmərəli istifadəyə maraq artır
 - onlardan istifadə zəifləyir
 - onlar icarəyə verilir
 - onlar bələdiyyələrə məxsusdur
-

Sual: Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır? (Çəki: 1)

- təsərrüfatlararası müəssisələr
 - elmi-istehsal birlikləri
 - kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
 - təmir təşkilatları
 - tikinti müəssisələri
-

Sual: Aqrar islahatların hüquqi təminatını nə təşkil edir? (Çəki: 1)

- iqtisadi qanunlar
 - istehsalın təşkili formaları
 - tədarük qaydaları
 - maddi-texniki təchizat
 - istehsalın stimullaşdırılması
-

Sual: Hansı təsərrüfatlar məhsul istehsalı, emalı, satışı ilə məşğul olub vətəndaşların əmək birləşməsi olmaqla sərbəst sahibkarlıq formasıdır? (Çəki: 1)

- kollektiv müəssisələr
 - xüsusi təsərrüfatlar
 - təsərrüfatlararası birliklər
 - yardımçı təsərrüfatlar
 - köməkçi təsərrüfatlar
-

Sual: Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır? (Çəki: 1)

- torpaqların çoxaldılması
 - nəqliyyatın artırılması
 - mexanikləşmənin sürətlənməsi
 - maliyyə-kreditin təşkili
 - aqrar islahatların aparılması
-

Sual: Aqrar islahatlarla əlaqədar olaraq sosial-iqtisadi tədbirlərin tətbiqi nəyə səbəb olur?

(Çəki: 1)

- suvarma artır
 - istehsal xərci yüksəlir
 - istehsal-iqtisadi yüksəliş olur
 - əmək haqqı artır
 - sosial problem yaranır
-

Sual: Azərbaycanın aqrar sahəsində böhranın baş verən səbəbi nə idi? (Çəki: 1)

- torpaqlar azalırdı
 - istehsal artması
 - obyektiv-sudyektiv səbəblər
 - gəlirlər çoxalması
 - rentabelliğin yüksəlməsi
-

Sual: Aqrar sahədə böhranın baş verməsinə aşağıdakı amillərdən hansı daha çox təsir edirdi? (Çəki: 1)

- mexanikləşmənin səviyyəsi
 - istehsal və satışın nöqsanları
 - əmək haqqının səviyyəsi
 - maya dəyəri
 - istehsal xərci
-

Sual: İctimai təsərrüfatlarda növcud ehtiyat və imkanlara uyğun məhsul istehsal olunurdumu? (Çəki: 1)

- tam uyğun
 - imkanlar səviyyəsində
 - qat-qat aşağı
 - tələbat səviyyəsində
 - plan səviyyəsində
-

Sual: İctimai təsərrüfatlar aşağıdakılardan hansıdır? (Çəki: 1)

- kooperativlər
 - sahibkarlar
 - kolxoz-sovxozlar
 - təmir təşkilatı
 - emal müəssisələri
-

Sual: İctimai təsərrüfatlar tələbata uyğun miqdarda və keyfiyyətdə məhsul istehsal edirdimi? (Çəki: 1)

- tam uyğun
 - tələb olunan səviyyədə
 - planı ödəməklə
 - təmin etmirdi
 - artıqlaması ilə
-

Ad	0302
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir? (Çəki: 1)

- 80-ci illərin sonunda
- 90-cı illərin əvvəlində
- 2000-ci ildə
- 2005-ci ildə
- 1998-ci ildə

Sual: Aqrar islahatların həyata keçirilməsinə nədən başlanır? (Çəki: 1)

- torpaqların özəlləşdirilməsi
- əmlakın qiymətləndirilməsi
- işçilərin hazırlanması
- texnikanın uçota alınması
- normativ-hüquqi bazanın yaradılması

Sual: Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır? (Çəki: 1)

- kollektiv müəssisələr
- təsərrüfatlararası təşkilatlar
- istehsal-elmi birlikləri
- aqrokombinatlar
- xüsusi təsərrüfatlar

Sual: Xüsusi təsərrüfatlar nəyin formalaşmasına real şərait yaradır? (Çəki: 1)

- bələdiyyə təsərrüfatlarının
- icarə kollektivlərinin
- aqrar sahibkarlığın
- təsərrüfatlararası birliklərin
- dövlət müəssisələrinin

Sual: Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir? (Çəki: 1)

- istehsal-iqtisadi yüksəliş sürətlənir
- sosial-iqtisadi yüksəlişə əməl olunmur
- sosial-iqtisadi artıma əməl olunur
- məhsul istehsalı artır

iqtisadi səmərəlilik yüksəlir

Sual: Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır? (Çəki: 1)

- İqtisadi İnkişaf Nazirliyi
 - Dövlət Torpaq Komitəsi
 - Kənd Təsərrüfatı Nazirliyi
 - Dövlət Aqrar İslahatlar Komissiyası
 - Hüquq-mühafizə orqanları
-

Sual: Aqrar islahatlar dedikdə ilk növbədə nə nəzərdə titulur? (Çəki: 1)

- əmək haqqı
 - maya dəyəri
 - istehsal xərci
 - müasir təsərrüfatçılıq
 - iqtisadi səmərə
-

Sual: Aqrar islahatlarla əlaqədar olaraq ASK-da sosial-iqtisadi tədbirlərin tətbiqi nə təşkil edir? (Çəki: 1)

- inzibati amil
 - təşkilatı amil
 - texniki tədbir
 - iqtisadi amil
 - obyektiv zərurət
-

Sual: Aqrar böhranın dərinləşməsi aşağıdakı iqtisadi mexanizmin hansından çox aslı idi? (Çəki: 1)

- maliyyə
 - kredit
 - sığorta
 - vergi
 - əsaslı vəsait qoyuluşu
-

Sual: İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi? (Çəki: 1)

- səmərəli
 - plana uyğun
 - süni olaraq artırılırdı
 - səmərəsiz
 - göstəriş əsasında
-

Sual: İctimai təsərrüfatların istehsal etdiyi məhsullar əhalinin tələbatının ödəyə bilirdimi? (Çəki: 1)

- tam ödəyirdi
- tələbata uyğun idi
- tələbata uyğun deyildi

- t l batdan artıq idi
- t l bata cavab verirdi

B LM : 0303

Ad	0303
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir? (Çəki: 1)

- əmək haqqı artmışdır
- istehsal xərci azalmışdır
- məşğulluq yüksəlmişdir
- aqrar sahədə böhran artmışdır
- əmək məhsuldarlığı yüksəlmişdir

Sual: Aqrar islahatlara nədən başlanılır? (Çəki: 1)

- kadrların yerləşdirilməsi
- idarəetmənin müəyyən edilməsi
- əməyin təşkili
- torpaq və əmlakın özəlləşdirilməsi
- istehsalın artırılması

Sual: Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir? (Çəki: 1)

- istehsal artır
- əmtəəlik məhsul çoxalır
- ictimai təsərrüfatlar ləğv olunur
- ictimai təsərrüfatlar möhkəmlənir
- idarəetmə mürəkkəbləşir

Sual: Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır? (Çəki: 1)

- istehsalın ixtisaslaşması
 - tədarük sisteminin dəyişməsi
 - təchizatın azalması
 - əməyin stimullaşması
 - aqrar islahatların sürətlənməsi
-

Sual: Xüsusi təsərrüfatlar yüksək nəticəyə nail olunması üçün yerli şəraitə uyğun hansı tədbirləri həyata keçirməlidir? (Çəki: 1)

- eroziyanın güclənməsini
 - suvarmanın üsullarının dəyişilməsi
 - texniki-texnoloji, sosial-iqtisadi
 - istehsal sahələrinin genişlənməsi
 - tikinti sahələrinin azaldılması
-

Sual: Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir? (Çəki: 1)

- elmi müəssisələr
 - ali məktəblər
 - vergi orqanları
 - Aqrar İslahatlar Komissiyası
 - inzibati orqanlar
-

Sual: ASK-da aqrar islahatlar dedikdə mütərəqqi təsərrüfatçılığın təşkilinə təbii və iqtisadi potensialdan səmərəli istifadəyə təsir göstərən hansı amillər nəzərdə tutulur? (Çəki: 1)

- texnoloji
 - sosial
 - sosial-iqtisadi
 - təşkilatı
 - texniki
-

Sual: Aqrar islahatların həyata keçirilməsi hansı zərurətdən baş verir? (Çəki: 1)

- böhranın dərinləşməsi
 - istehsalın artımı
 - mənfəətin çoxalması
 - əmək haqqının aşağı olması
 - maya dəyərinin yüksək olması
-

Sual: İctimai təsərrüfatlarda torpaqdan və əsas fondlardan necə istifadə olunur? (Çəki: 1)

- düzgün
 - səmərəsiz
 - səmərəli
 - plana uyğun
 - plansız
-

Sual: İctimai təsərrüfatlarda maddi marağ necə qurulurdu? (Çəki: 1)

- plan əsasında
 - düzgün
 - səmərəli
 - səmərəsiz
 - mərkəzdən
-

Sual: Böhranın getdikcə dərinləşməsi ictimai təsərrüfatların fəaliyyəti prosesində nəyin güclənməsinə səbəb olmuşdur? (Çəki: 1)

- inkişafının
- zəifləməsinin
- birləşməsinin
- ləğv edilməsinin
- idarəedilməsinin

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının ASK-nin inkişaf tempi son illər onun qarşısında duran vəzifəyə uyğundurmu? (Çəki: 1)

- tam uyğundur
- nisbətən uyğundur
- uyğun deyildir
- uyğunluq müəyyən edilmir
- vəzifə düzgün müəyyən olunmur

Sual: ASK-nin quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır? (Çəki: 1)

- əmək sərfinin artmasına
- pul gəlirinin çoxalmasına
- istehsal xərcinin artmasına
- rentabelliyin yüksəlməsinə
- biri digərinin inkişafına

Sual: ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir? (Çəki: 1)

- 4 istiqamətə
- 7 istiqamətə
- 6 istiqamətə
- 5 istiqamətə
- 3 istiqamətə

Sual: ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir? (Çəki: 1)

- əmtəlik məhsul
- mexanikləşmə səviyyəsi

- əmək sərfi
 - istehsalın həcmi
 - məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması
-

Sual: Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir? (Çəki: 1)

- 30-40%
 - 60-65%
 - 40-45%
 - 50-55%
 - 70%-dən çox
-

Sual: ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir? (Çəki: 1)

- maya dəyəri ilə
 - əmək sərfi ilə
 - istehsal xərci ilə
 - xüsusi çəkisi ilə
 - mexanikləşmə səviyyəsi ilə
-

Sual: Müasir dövrdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ASK-nın necə inkişafı təmin edilməlidir? (Çəki: 1)

- ekstensiv
 - intensiv
 - suvarmanın artması ilə
 - mexanikləşmənin azalması ilə
 - kimyalaşma yolu ilə
-

Sual: ASK-nın inkişafı üçün onun quruluşu və sahələri arasında münasibət necə yaradılmalıdır? (Çəki: 1)

- onların əlaqəsi yoxdur
 - biri-digərini tamamlayır
 - biri digərindən asılı deyil
 - məqsədəuyğun əlaqə olmalı
 - onlar sabit qalmalıdır
-

Sual: ASK-da xammal istehsal edən sahələrə xidmət edən sahə necə adlanır? (Çəki: 1)

- tədarük xidməti
 - təşkilatı xidmət
 - istehsal xidməti
 - emala xidmət
 - iqtisadi xidmət
-

Sual: ASK-da istehsal olunan xammal və son məhsullar hansı tələbata cavab verməlidir? (Çəki: 1)

- həcmi artmalı
 - yüksək keyfiyyətli
 - xərci yüksəlməli
 - maya dəyəri artmalı
 - keyfiyyətin əhəmiyyəti yoxdur
-

Sual: ASK-da istehsal olunan məhsullarla ölkənin tələbatını etibarlı ödəmək üçün ona daxil olan sahələr necə fəaliyyət göstərməlidir? (Çəki: 1)

- ekstensiv yolla
 - səmərəli
 - plana əsasən
 - plansız qaydada
 - adi formada
-

Sual: ASK-nin müasir inkişafı şəraitində onun sahələri arasında əlaqələrə necə əməl olunur? (Çəki: 1)

- plana uyğun
 - plansız
 - düzgün əlaqə
 - qeyri düzgün
 - səmərəli
-

Sual: ASK-nin inkişafı ilə onun sahələri arasındakı əlaqə və münasibətlər düzgün fəaliyyət göstərirmi? (Çəki: 1)

- düzgündür
 - səmərəlidir
 - məqsədəuyğundur
 - düzgün deyildir
 - plana uyğundur
-

Sual: ASK-nin sürətlə inkişafı üçün onun mövcud potensialından istifadə məqsədi ilə fəaliyyətdə olan əlaqə və asılıqlar necə tənzimlənməlidir? (Çəki: 1)

- plana uyğun
 - plansız
 - buna ehtiyac yoxdur
 - düzgün
 - əmrə əsasən
-

Sual: ASK hansı istehsal xüsusiyyətlərinə malikdir? (Çəki: 1)

- heç bir
 - bioloji-təbii iqlim, torpaq
 - yalnız torpaq
 - yalnız bioloji
 - yalnız təbii-iqlim
-

Ad	0402
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi? (Çəki: 1)

- tam təmin edir
- nisbətən təmin edir
- əlaqələr uyğun deyil
- əlaqələr pozulmuşdur
- əlaqələr müəyyən edilməmişdir

Sual: ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur? (Çəki: 1)

- sadələşməsinə
- genişlənməsinə
- mürəkkəbləşməsinə
- əlaqəsinin zəifləməsinə
- əlaqələrin pozulmasına

Sual: ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir? (Çəki: 1)

- istehsal mərhələdir
- istehsal göstəricidir
- qanunauyğun bir sistemdir
- bir tədbirdir
- bir prosesdir

Sual: ASK-nın funksional quruluşu nəyi xarakterizə edir? (Çəki: 1)

- əhalinin artımını
- istehsalın ardıcıl və paralel mərhələsini
- mənfəətin çoxalmasını
- gəlirlərin artmasını
- əmək məhsuldarlığını

Sual: ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir? (Çəki: 1)

- xammalın itkisinin artmasını
- xammal istehsalının azalmasını
- keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- istehsal xərcinin yüksəlməsini

- xammalın pis keyfiyyətdə olmasını
-

Sual: ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər? (Çəki: 1)

- eyni formada
 - müxtəlif formada
 - əlaqəli formada
 - əlaqəsiz formada
 - iştirak etmirlər
-

Sual: ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir? (Çəki: 1)

- emal sahəsinin
 - xidmət müəssisələrinin
 - xammal istehsalı sahələrinin
 - tikinti sahələrinin
 - texniki təmir sahələrinin
-

Sual: ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir? (Çəki: 1)

- potensial artırılmalı
 - imkan genişləndirilməli
 - onlardan dolğun istifadə olunmalı
 - imkanlar yeniləşdirilməli
 - potensial aşağı salınmalı
-

Sual: ASK-nin hansı sahələrin birliyindən ibarətdir? (Çəki: 1)

- istehsal
 - tədarük
 - nəqliyyat
 - informasiya
 - istehsal-xidmət
-

Sual: Müasir dövrdə ASK necə birləşmə formasıdır? (Çəki: 1)

- sadə
 - mürəkkəb
 - çox mürəkkəb
 - adi və səmərəsiz
 - qarışıq və səmərəsiz
-

Sual: ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir? (Çəki: 1)

- rentabelli olmalı
- zərərli işləməli
- maya dəyəri yüksəlməli
- istehsal xəri artmalı

- müxtəlif çeşidli olmalı
-

Sual: ASK-da torpaq vahidi, bir işçi, bir adam-saat hesabına istehsal olunan məhsulların miqdarının artması nəyi əks etdirir? (Çəki: 1)

- istehsalın çoxalmasını
 onlardan səmərəli istifadəni
 istehsalın azalmasını
 satışın çoxalmasını
 tədarükün yaxşılaşmasını
-

Sual: ASK müasir dövrdə mürəkkəb, çoxsahəli, geniş əhatəli bir nədir? (Çəki: 1)

- istehsal qurumu
 birləşmə forması
 xidmət növü
 tədarük-satış sahəsi
 emal müəssisəsi
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır? (Çəki: 1)

- istehsalın azalmasına
 xüsusiyyətçiliyin inkişafın
 fondların artmasına
 gəlirlərin çoxalmasına
 rentabelliğin yüksəlməsinə
-

Sual: Müasir dövrdə ASK-nın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır? (Çəki: 1)

- istehsalın genişləndirilməsinə
 pul gəlirinin çoxaldılmasına
 əmək sərfinin artırılmasına
 maddi marağın yüksəldilməsinə
 istehsal xərcinin azaldılmasına
-

Sual: ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir? (Çəki: 1)

- təsir etmir
 - fəaliyyəti pozulur
 - fəaliyyəti genişlənir
 - fəaliyyəti səmərəli əlaqələninir
 - fəaliyyəti yüksəlir
-

Sual: ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir? (Çəki: 1)

- istehsalın təşkili
 - iqtisadi səmərəliliyi
 - texnoloji tədbir
 - obyektiv funksiya
 - texniki tədbir
-

Sual: ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir? (Çəki: 1)

- fəaliyyətin səmərəliliyini
 - fəaliyyətin zəifləməsini
 - xammalın çoxalmasını
 - keyfiyyətin yüksəlməsini
 - əmək sərfinin yüksəlməsini
-

Sual: ASK-nın sahə quruluşu nəyi əks etdirir? (Çəki: 1)

- kompleksin inkişafını
 - kompleksdə iqtisadi səmərəliliyi
 - kompleksdə intensivləşməni
 - kompleksin hansı sahələrdən ibarət olduğunu
 - kompleksdə istehsal münasibətlərini
-

Sual: ASK-da sahə quruluşu müəyyən edilərkən sahələrin xüsusi çəkisi aşağıdakılardan hansının vasitəsi ilə hesablanır? (Çəki: 1)

- istehsal xərci
 - əsas fond, işçi qüvvəsi, son məhsul
 - ümumi məhsul
 - əmək ehtiyatı
 - istehsalın mövsümlüyü
-

Sual: ASK-nin inkişafı ilə əlaqədar mövcud əlaqə və mənafeyin necə təşkil edilməlidir? (Çəki: 1)

- mövcud vəziyyət saxlanılmalı
 - onlar dəyişdirilməməli
 - onların əlaqəsi yoxdur
 - onlar düzgün əlaqələndirilməli
 - biri-digərini tamamlamalıdır
-

Sual: ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır? (Çəki: 1)

- xammal istehsal edən və ona xidmət göstərən
 - yalnız istehsal edən
 - yalnız xidmət sahələri
 - emal sahələri
 - nəqliyyat sahələri
-

Sual: ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdır? (Çəki: 1)

- daha çox
 - daha yüksək
 - daha az
 - səmərəsiz
 - məhdud
-

Sual: ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir? (Çəki: 1)

- planlı qaydada
 - plansız halda
 - ödəməməlidir
 - etibarlı halda
 - mütləq deyildir
-

Sual: ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu? (Çəki: 1)

- uyğundur
 - tam uyğundur
 - uyğun deyildir
 - tələbatı ödəyir
 - inkişaf yüksəkdir
-

Sual: ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir? (Çəki: 1)

- gəlirlərin artmasını
 - gəlirlərin azalmasını
 - onlardan səmərəli istifadəni
 - rentabelliğin yüksəldilməsini
 - zərərliyin azalmasını
-

Sual: ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir? (Çəki: 1)

- əhalini
 - suvarılan sahələri
 - geniş ərazini
 - maliyyə resurslarını
 - işçi qüvvəsini
-

Ad	0501
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır? (Çəki: 1)

- məhsul istehsalının çoxalmasından
- istehsalın azalmasından
- gəlirlərin çoxalmasından
- verginin artırılmasından
- qiymətdən

Sual: ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur? (Çəki: 1)

- mexanikləşmənin yüksəlməsi ilə
- istehsalın strukturunun dəyişməsi ilə
- istehsal xərcinin artımı ilə
- qiymətin səviyyəsi və strukturu ilə
- əldə edilən pul gəliri ilə

Sual: ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir? (Çəki: 1)

- 7 funksiya
- 4 funksiya
- 6 funksiya
- 5 funksiya
- 3 funksiya

Sual: ASK-da satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır? (Çəki: 1)

- sərbəst və topdansatış
- tənzimlənən, sərbəst, pərakəndə
- tədarük, müqayisəli
- bunların hamısı
- bunların bəzisi

Sual: ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir? (Çəki: 1)

- istehsal münasibəti
- tədavül münasibəti
- vergi münasibəti

- maliyyə münasibəti
 - satış münasibəti
-

Sual: ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir? (Çəki: 1)

- satış
 - tədarük
 - tədavül
 - təchizat
 - bölgü
-

Sual: ASK müəssisələrində tənzimləyici mexanizmlərdən biri və marketing fəaliyyətinin istiqamətləndiricisi nədir? (Çəki: 1)

- əmtəəlik məhsul
 - vergi münasibətləri
 - istehsal xərci
 - qiymət mexanizmi
 - əmək sərfi
-

Sual: ASK-nin səmərəli fəaliyyət göstərməsi iqtisadi mexanizmin nəyindən aslıdır? (Çəki: 1)

- təşkil qaydalarından
 - düzgün formalaşmasından
 - inkişafından
 - ləğv olunmasından
 - sabit qalmasından
-

Sual: Aşağıdakı iqtisadi göstəricilərdən hansı iqtisadi mexanizmə daxildir? (Çəki: 1)

- rentabellik
 - əmək məhsuldarlığı
 - xalis gəlir
 - qiymət
 - maya dəyəri
-

Sual: ASK-da iqtisadi mexanizmin fəaliyyət istiqaməti nəyə əsasən müəyyən edilir? (Çəki: 1)

- qanunvericiliyə
 - plana
 - normativlərə
 - satışa
 - sığortaya
-

Sual: ASK-nin təsərrüfat formaları müvafiq qanunlara və normativ sənədlərə əsasən necə istehsal vahididir? (Çəki: 1)

- plana əsaslanan

- mərkəzdən idarə olunan
- tam sərbəst
- qismən sərbəst
- idarə edilməyən

Sual: ASK müəssisələrinin fəaliyyət funksiyaları müvafiq qanun və normativ sənədlərə əsasən kim tərəfindən müdafiə olunur? (Çəki: 1)

- özləri
- bələdiyyə
- dövlət
- icra başçısı
- rəhbəri

Bölmə: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil? (Çəki: 1)

- qiymət mexanizmi
- maliyyə-kredit
- istehsalın strukturu
- vergi, stimullaşdırma
- müqavilə münasibətləri

Sual: Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir? (Çəki: 1)

- istehsalın artımı
- satışın təşkili
- qanunların çoxalması
- bazar iqtisadiyyatının qanunları
- bazar münasibətlərinin zəifləməsi

Sual: ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir? (Çəki: 1)

- istehsalın ixtisaslaşmasına
 - istehsalçıların maraqlarına
 - istehsalın intensivləşməsinə
 - istehsalın təşkilinə
 - istehsalın təmərküzləşməsinə
-

Sual: ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir? (Çəki: 1)

- tədarükün stimullaşdırılması
 - təchizatın artırılması
 - maya dəyərinin stimullaşdırılması
 - istehsal xərcinin stimullaşdırılması
 - istehsalın stimullaşdırılması
-

Sual: ASK-da qiymətin tənzimləyici funksiyası ilə nə müəyyən olunur? (Çəki: 1)

- tələb və təklifin tarazlığı
 - istehsalın həcmi
 - əmtəəlik məhsulun miqdarı
 - keyfiyyətin səviyyəsi
 - rentabellik
-

Sual: ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir? (Çəki: 1)

- istehsal üsulu
 - maliyyə-kredit münasibətləri
 - satış qaydaları
 - tədarük formaları
 - texnoloji qaydalar
-

Sual: Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir? (Çəki: 1)

- pul yardımı
 - kredit
 - maliyyə köməyi
 - vergi
 - sığorta
-

Sual: İqtisadi mexanizm nədən ibarətdir? (Çəki: 1)

- istehsal münasibətlərindən
 - istehsal xərcindən
 - kompleks iqtisadi amillərdən
 - əmək səviyyəsindən
 - əmək haqqından
-

Sual: Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil edilir? (Çəki: 1)

- valyuta münasibətləri
 - xarici əlaqələr
 - fond tutumu
 - vergi münasibətləri
 - fondverimi
-

Sual: ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir? (Çəki: 1)

- tənzimlənmir
- plana əsasən
- göstərişə əsasən
- tövsiyələrə əsasən
- müqaviləyə əsasən

Sual: ASK müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün onlara istehsal-iqtisadi, maliyyə-kredit şəraiti kim tərəfindən yaradılır? (Çəki: 1)

- icra başçısı
- bələdiyyə
- təsərrüfat rəhbəri
- dövlət
- heç kim

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nin iqtisadi mexanizmi nədir? (Çəki: 1)

- istehsal üsuludur
- iqtisadi vasitələrin məcmusudur
- tədarük sistemidir
- satış formalarıdır
- nəzarətin əsasıdır

Sual: İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir? (Çəki: 1)

- kadr hazırlığını
- torpaqların genişlənməsini
- istehsalın bütün xüsusiyyətlərini
- tədarük sistemini
- təchizat üsullarını

Sual: Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir? (Çəki: 1)

- tarazlaşdırmalardır
- istiqamətlərdir

- t m rk zl şdirm lərdir
 - intensivl şdirm lərdir
 - ixtisaslaşdırmalardır
-

Sual: ASK-da qiym tin u ot v  ya  l v  funksiyası il  n  m  yy n olunur? (  ki: 1)

- rentabellik
 - satıř qiym ti
 - istehsal x rci
 - d y r g st ricil ri
 - maya d y ri
-

Sual: ASK-da qiym tin b l şd rm  funksiyası vasit si il   sas n n  yerinə yetirilir? (  ki: 1)

- istehsal x rci b l şd r l r
 -  m k haqqı b l şd r l r
 -  m k s rfi b l şd r l r
 - material resursları b l şd r l r
 - maya d y ri b l şd r l r
-

Sual: ASK-da islahatların inkiřafı maliyy -kredit m nasib tl rin  nec  t sir etmiřdir? (  ki: 1)

- t siri olmamıřdır
 - sistem l gv olmuřdur
 - m nasib tl r yenil řmiřdir
 - rolu azalmıřdır
 -  h miyy ti ařađı d řm řd r
-

Sual: ASK-da kreditin bařlıca n v  hansıdır? (  ki: 1)

- m dd tsiz
 - g z řtli
 - qısa, orta v  uzun m dd tli
 - m dd tli
 - m hdud m dd tli
-

Sual: Ařađdakılardan hansı iqtisadi mexanizm  daxil deyil? (  ki: 1)

- qiym t
 - maliyy -kredit
 -  m k haqqı
 - vergi
 - sosial-sıđorta
-

Sual: Aqrar sferada iqtisadi mexanizmin istiqam ti nec  m  yy n olunur? (  ki: 1)

- m rk zd n
- planlı qaydada
- s rb st

- göstərişlə
- bələdiyyə tərəfindən

Sual: ASK-nin təsərrüfatlarının başqa müəssisə və təşkilatlarla əlaqə və münasibəti hansı yolla həyata keçirilir? (Çəki: 1)

- yalnız plana əsasən
- göstərişə uyğun
- nağd və hesablaşma
- əmək sazişinə
- maya dəyərinə

Bölmə: 0601

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır? (Çəki: 1)

- ixtisaslaşmasından
- təchizatdan və istifadəsindən
- dinamikasından
- strukturundan
- təşkili qaydasından

Sual: ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır? (Çəki: 1)

- dinamikası
- təkmilləşdirilməsi
- istiqamətinin dəyişməsi
- möhkəmləndirilməsi
- keyfiyyətinin yüksəldilməsi

Sual: ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi nəyi təmin etməlidir? (Çəki: 1)

- nəqliyyatın inkişafını
- xidmətlərin səviyyəsini
- mexanikləşmənin yüksəlməsini
- əmək məhsuldarlığının artmasını
- bütün sahələrin inkişafını

Sual: ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların

təkmilləşmələri necə aparılmalıdır? (Çəki: 1)

- eyni
 - sabit
 - sərbəst
 - müxtəlif
 - bərabər
-

Sual: ASK-nın və xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə maşın-mexanizmlər hazırlanarkən nəyin nəzərə alınmasına nail olunmalıdır? (Çəki: 1)

- maşın-mexanizmlərin çoxalmasına
 - onların təmirinin təşkilinə
 - texnikanın istifadə vəziyyətinə
 - zonaların xüsusiyyətinə
 - əməyin mövsümlüyyətinə
-

Sual: ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur? (Çəki: 1)

- intensiv
 - məhsuldar
 - fasiləli və natamam
 - müvəqqəti
 - fasiləsiz
-

Sual: ASK-da maddi-texniki bazadan səmərəli istifadəyə nail olunması üçün onun elementlərindən istifadədə nə edilməlidir? (Çəki: 1)

- texnikanın məhsuldarlığı artırılmalı
 - texniki xidmət yüksəlməli
 - texniki təmir təşkil edilməli
 - texnika universallaşdırılmalı
 - texnika azaldılmalı
-

Sual: ASK-da əsaslı vəsait qoyuluşu nəyin həyata keçirilməsinin başlıca maliyyə mənbəyidir? (Çəki: 1)

- geniş təkrar istehsalın
 - kadr hazırlığının
 - əməyin təşkilinin
 - əmək haqqının
 - maddi marağın
-

Sual: ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir? (Çəki: 1)

- iqtisadi
 - maddi marağ
 - kreditlər
 - qeyri-istehsal
 - istehsal
-

Sual: ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir? (Çəki: 1)

- torpaq sahələrinin
 - maliyyə vəsaitinin
 - istehsal xərcinin
 - istehsal vasitələrinin
 - maya dəyərini
-

Sual: ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır? (Çəki: 1)

- maliyyələşmənin
 - kreditləşmənin
 - vergiqoymanın
 - təchizatla təminatın
 - sığortanın
-

Sual: ASK maddi-texniki bazasının düzgün formalaşması üçün təchizat sistemi nəyə əsasən qurulmalıdır? (Çəki: 1)

- istehsalın həcminə
 - iqtisadi səmərəliliyə
 - bazar münasibətlərinə
 - sərbəst satışa
 - infrastruktura
-

Sual: ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir? (Çəki: 1)

- maliyyə vəsaiti
 - kredit ehtiyatı
 - torpaq ehtiyatı
 - əmək ehtiyatı
 - nəqliyyat vasitələri
-

Sual: İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur? (Çəki: 1)

- inkişaf istiqaməti
 - genişləndirilməsi
 - fəaliyyəti
 - birliyi
 - heç nəyi
-

Sual: ASK-nin maddi-texniki bazasına qiymət verilərkən onun nəyi nəzərə alınmalıdır? (Çəki: 1)

- təchizat forması
- təşkilati əsasları
- iqtisadi səviyyəsi
- bir sistem olması

texnoloji prosesi

Sual: ASK-nin maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır? (Çəki: 1)

- sayı
 - qiyməti
 - maya dəyəri
 - xüsusiyyətləri
 - istehsal xərci
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nın maddi-texniki bazasına nə daxildir? (Çəki: 1)

- istehsal və qeyri-istehsal təyinatlı vasitələr
 - əmək resursları
 - maliyyə resursları
 - texniki resurslar
 - torpaq resursları
-

Sual: ASK-da maddi-texniki bazaya necə qiymət verilir? (Çəki: 1)

- istehsal amili kimi
 - bütöv bir sistem kimi
 - istehsal vasitəsi kimi
 - mexanikləşmə səviyyəsi kimi
 - intensivləşmə amili kimi
-

Sual: ASK-nın maddi-texniki bazası müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi düzgün nəzərə alınmalıdır? (Çəki: 1)

- inkişaf istiqaməti
 - dəyişilmə dinamikası
 - xüsusiyyətləri
 - əmək sərfi
 - istehsal xərci
-

Sual: ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır? (Çəki: 1)

- intensiv
 - ekstensiv
 - sərbəst
 - iqtisadi qanunlar
 - bioloji qanunlar
-

Sual: ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var? (Çəki: 1)

- əlaqəsi yoxdur
 - nisbətən əlaqəsi var
 - istifadəyə təsir edir
 - təsir etmir
 - nisbətən təsir edir
-

Sual: ASK-da maddi-texniki bazanın möhkəmlənməsi nəyin artırılmasından və ondan səmərəli istifadədən asılıdır? (Çəki: 1)

- əməyin təşkilindən
 - əsaslı vəsait qoyuluşundan
 - əmək haqqından
 - istehsalın təşkilindən
 - intensiv inkişafdan
-

Sual: ASK-da hansı vəsait növü istehsalın artırılmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə sərf olunur? (Çəki: 1)

- kredit
 - sığorta
 - sosial təyinatlı
 - iqtisadi təyinatlı
 - istehsal təyinatlı
-

Sual: ASK-da əsaslı vəsait qoyuluşundan səmərəli istifadə edilməsi məqsədi ilə onun istiqaməti regionlar üzrə nəyi nəzərə alaraq müəyyən edilməlidir? (Çəki: 1)

- istehsalın səviyyəsini
 - iqtisadi səmərəliliyi
 - əməyin təşkilini
 - yerli şəraiti, perspektiv inkişafı
 - əmək haqqını
-

Sual: ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir? (Çəki: 1)

- nəqliyyat vasitələrinin
 - məhsuldar qüvvələrinin
 - işçi qüvvəsinin
 - əsas fondun
 - dövriyyə fondunun
-

Sual: Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir? (Çəki: 1)

- əhatəli
 - plana əsasən
 - səmərəli
 - ayrı-ayrı
 - əlaqəsiz
-

Sual: ASK-nin maddi-texniki bazasına onun sərəncamında olan bütün maddi-texniki ehtiyatlar, yeni torpaq, su və daha nə daxildir? (Çəki: 1)

- nəqliyyat
 - mexaniki vasitələr
 - əmək ehtiyatı
 - meşə ehtiyatı
 - suvarma sistemləri
-

Sual: ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur? (Çəki: 1)

- maya dəyəri yüksəlir
 - istehsal xərci azalır
 - nəqliyyat vasitələri artır
 - yüksək nəticələrə nail olunur
 - heç nə olmur
-

Sual: Maddi-texniki vasitələrin hər hansı elementi olmadıqda texniki prosesin nəyinə əməl edilmir? (Çəki: 1)

- istifadənin yüksəldilməsinə
 - təchizata
 - ahəngdarlığına
 - satışa
 - səmərəliliyə
-

Sual: ASK-nin maddi-texniki bazası texnoloji baxımdan formalaşdığına görə ona qiymət verilərkən nəyə əməl olunma səviyyəsi üzrə xarakteristikası aparılmalıdır? (Çəki: 1)

- genişlənməsinə
 - təzələnməsinə
 - amortizasiyasına
 - istehsalın təşkilinə
 - texnoloji rejimə
-

Sual: ASK-nin maddi-texniki bazasının inkişafı əsaslandırılarkən nəyin nəzərə alınması təmin edilməlidir? (Çəki: 1)

- maya dəyəri
- satış qiyməti
- səmərəli fəaliyyəti

- əmək sərfi
- əmək haqqı

Bölmə: 0603

Ad	0603
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir? (Çəki: 1)

- dinamikasından
- dəyişilmə səviyyəsindən
- onların cəmindən
- strukturundan
- yeniləşməsindən

Sual: ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır? (Çəki: 1)

- təmərküzləşməsi
- ixtisaslaşması
- dinamikası
- əlaqə və birliyi
- dəyişilmə meyilləri

Sual: ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır? (Çəki: 1)

- istehsalın
- bütün texnoloji proseslərin
- texnologiyanın
- əməyin təşkilinin
- istehsalın strukturunun

Sual: ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir? (Çəki: 1)

- əmək ehtiyatının
 - işçi qüvvəsinin
 - əmək sərfinin
 - elmi-texniki tərəqqinin
 - istehsal xərcinin
-

Sual: ASK-nın maddi-texniki bazasının istiqamətləri təkmilləşdirilərkən başlıca olaraq nəyə fikir verilməlidir? (Çəki: 1)

- iqtisadi tədbirlərə
 - texnoloji və texniki istiqamətlərə
 - bioloji qanunlara
 - sosial problemlərə
 - istehsalın artırılmasına
-

Sual: ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür? (Çəki: 1)

- texniki-texnoloji
 - iqtisadi-sosial
 - istehsal – qeyri-istehsal
 - istehsal-təşkil
 - təmir-tikinti
-

Sual: Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil? (Çəki: 1)

- mənfəətdən ayırmalar
 - iqtisadi münasibətlər
 - əsas fondlardan amortizasiya
 - əsas fondların ləğv edilməsindən daxil olmalar
 - kredit resursları
-

Sual: Müasir dövrdə ASK-nin maddi-texniki bazası məhsullar güvvələrin, istehsal vasitələrin və nəyin cəmindən ibarətdir? (Çəki: 1)

- əkin sahələrinin
 - əhalinin
 - dövrüyyə fondunun
 - sosial şəraitin
 - maddi elementlərin
-

Sual: ASK müəssisələrinin maddi-texniki bazasının düzgün formalaşdırılması üçün nə təkmilləşdirilməlidir? (Çəki: 1)

- istehsalın quruluşu
 - kadr hazırlığı
 - satış üsulları
 - təchizat sistemi
 - tədarük formaları
-

Sual: ASK-nin maddi-texniki bazasına torpaq, meşə və nə daxildir? (Çəki: 1)

- əhali
- əmək ehtiyatları
- nəqliyyat
- su ehtiyatları

texniki qüvvə

Sual: ASK-nin maddi-texniki bazası hesablanarkən nəyin birliyi həyata keçirilməlidir? (Çəki: 1)

- istehsal vasitələrinin
 - istehlak şeylərinin
 - istehsalın həcmnin
 - gəlirlərin
 - mənfəətin
-

Sual: ASK-nin maddi-texniki bazanın hər hansı elementi olmadıqda nəyin aşağı düşməsi baş verir? (Çəki: 1)

- istehsal xərcinin
 - maya dəyərinin
 - istehsal-iqtisadi göstəricilərin
 - əmək haqqının
 - əmək sərfinin
-

Sual: ASK-da məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ona daxil olan sahələrin maddi-texniki bazasında nə baş verməlidir? (Çəki: 1)

- qiyməti azaldılmalı
 - qiyməti artırılmalı
 - maddi-texniki baza möhkəmləndirilməli
 - istehsal xərci azaldılmalı
 - maya dəyəri yüksəldilməli
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur? (Çəki: 1)

- 3 növü
 - 4 növü
 - 6 növü
 - 5 növü
 - 7 növü
-

Sual: Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırır? (Çəki: 1)

- aqrotexniki qulluq
 - idarəetmə
 - gübrələnmə
 - suvarma
 - torpağın qorunması
-

Sual: ASK-da yararlı torpaq hansılardır? (Çəki: 1)

- əkin yeri və dincə qoyulan sahələr
 - çoxillik əkmələr
 - biçənək, örüş, otlaqlar
 - bunların hamısı
 - yalnız əkin yeri
-

Sual: ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir? (Çəki: 1)

- natura ilə
 - dəyər ilə
 - natura və dəyərlə
 - müxtəlif qiymətlərlə
 - əmək çəkisi ilə
-

Sual: ASK-da nisbi münbitlik necə hesablanır? (Çəki: 1)

- gəlirlərlə
 - zərərlə
 - maya dəyəri ilə
 - xərc vahidinə düşən məhsulla
 - əmək şərti ilə
-

Sual: Kənd təsərrüfatı xammalının artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün nə vaxtında yerinə yeririlməlidir? (Çəki: 1)

- suvarma
 - becərmə
 - istehsala xidmətlər
 - mexanikləşmə
 - tozlanma
-

Sual: Aqrokomyəvi xidmətin səmərəliliyinin yüksəldilməsi üçün nədən düzgün istifadə edilməlidir? (Çəki: 1)

- əməyin təşkili
 - elmi-texniki tərəqqi
 - əmək haqqı
 - mexanikləşmə
 - suvarma
-

Sual: Gübrələnmə torpaqların fiziki və kimyəvi tərkibində nəyə səbəb olur? (Çəki: 1)

- heç nəyə
- ciddi dəyişmələrə
- onların nisbəti dəyişir
- məhsuldarlıq azalır
- itkilər çoxalır

Sual: Gübrələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onlar sahələrə verildə nə düzgün müəyyən edilməlidir? (Çəki: 1)

- heç nə
- istehsalın təşkili
- üsullar, metodlar, müddətlər
- şumlama qaydası
- becərmə forması

Sual: Gübrələrdən istifadəni səmərəliliyinin yüksəldilməsi üçün onların daşınması, saxlanması, sahələrə verilməsi necə təşkil edilməlidir? (Çəki: 1)

- necə mümkündür elə
- imkanlara uyğun
- sahələrdə saxlanılmalıdır
- texnoloji tədbirlərə uyğun
- rəhbərin göstərişi əsasında

Bölmə: 0702

Ad	0702
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir? (Çəki: 1)

- iqtisadi əlaqələri
- sosial münasibətləri
- maddi marağı
- aqrokimyəvi xidməti
- satış xidmətini

Sual: Torpaqların məhsulvermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir? (Çəki: 1)

- eroziyanın zəiflənməsi
- şoranlıqla mübarizə
- münbitlik

- şumlama
 - kanalların təmizlənməsi
-

Sual: Torpağın hansı münbitliyi vardır? (Çəki: 1)

- yalnız təbii
 - süni
 - iqtisadi
 - təbii və süni
 - təbii, süni və iqtisadi
-

Sual: ASK-da mütləq münbitlik necə müəyyən edilir? (Çəki: 1)

- məhsulun həcmi ilə
 - keyfiyyətlə
 - sahə vahidindən alınan məhsulla
 - əmtəlik məhsulla
 - əmək şərti ilə
-

Sual: İstehsalın inkişafı üçün həyata keçirilən aqrokimyəvi, suvarma, texniki təmir, nəqliyyat, tikinti və s. nəyi təşkil edir? (Çəki: 1)

- əməyin təşkilini
 - gəlirlərin artımını
 - mənfəətin çoxalmasını
 - istehsala xidməti
 - mexanikləşməni
-

Sual: Torpaqların münbitliyinin səviyyəsi və məhsuldarlıq nəyin həyata keçirilməsi üçün nəzərə alınmalıdır? (Çəki: 1)

- suvarmanın
 - becərmənin
 - gübrələnmənin
 - əmək təşkilinin
 - mexanikləşmənin
-

Sual: Torpağın aqrotexniki normalarla gübrələnməsi nəticəsində nə baş verir? (Çəki: 1)

- məhsuldarlıq sabitləşir
 - heç nə olmur
 - məhsuldarlıq artır
 - maya dəyəri yüksəlir
 - rentabellik aşağı düşür
-

Sual: Gübrələrin sahəyə verilməsi üsulları, metodları və müddətləri regionlar üzrə eynidirmi? (Çəki: 1)

- eynidir
- eyni olmalıdır

- buna ehtiyac yoxdur
- kəskin fərqlidir
- nisbətən eynidir

Sual: Aqrokimyəvi xidmətin başlıca istiqaməti aşağıdakılardan hansıdır? (Çəki: 1)

- istehsalın təşkili
- inkişafın ixtisaslaşması
- xəstəlik və zərərvericiliklərlə mübarizə
- intensiv inkişaf
- istehsalın mexanikləşməsi

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xammal istehsalının artırılmasında, keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür? (Çəki: 1)

- əməyin təşkili
- istehsalın genişləndirilməsi
- istehsal xidmətlərinin
- nəqliyyat xidmətlərinin
- tikinti xidmətlərinin

Sual: ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir? (Çəki: 1)

- kənd təsərrüfatı nazirliyi
- bələdiyyələr
- yerli icra orqanları
- elmi institutlar
- xüsusi xidmət təşkilatları

Sual: ASK-da əkin dövriyyəsi sistemi nədir? (Çəki: 1)

- əkin sahəsinin seçilməsi
- bitkilərin yerləşdirilməsi
- məhsuldar bitkilərin seçilməsi
- mexanikləşmənin aparılması
- suvarmanın aparılması

Sual: Torpağın iqtisadi münbitliyi nədir? (Çəki: 1)

- təbii və süni münbitliyin əlaqəsi

- məhsulun artması
 - əmtəəlik məhsul istehsalı
 - pul gəlirinin çoxalması
 - zərərliyin yüksəlməsi
-

Sual: ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür? (Çəki: 1)

- zərərlik münbitliyi
 - gəlirlik səviyyəsi
 - orta səviyyə
 - mütləq və nisbi münbitlik
 - mənfi münbitlik
-

Sual: Məhsul istehsalının artırılması üçün xəstəlik və zərərvericilərlə mübarizə, gübrələnmə və s. nəyi təşkil edir? (Çəki: 1)

- intensivləşməni
 - ekstensiv inkişafı
 - yardımçı işləri
 - mexanikləşməni
 - aqrokomyəvi xidməti
-

Sual: Torpaqlara gübrələr nəyə əsasən verilməlidir? (Çəki: 1)

- məhsula görə
 - məhsuldarlıq əsasında
 - mexanikləşmə ilə
 - aqrotexniki norma ilə
 - necə gəldi
-

Sual: Məhsuldarlığın artması nəticəsində məhsul vahidi hesabına əmək və vəsait sərfində nə baş verir? (Çəki: 1)

- onlar yüksəlir
 - nisbi vəziyyət dəyişmir
 - onlar kəskin olaraq çoxalır
 - onlar xeyli azalır
 - heç nə olmur
-

Sual: Torpaq-iqlim şəraitindən asılı olaraq torpaqlara verilən gübrələrin təsiri arasında fərq olurmu? (Çəki: 1)

- fərq olmur
 - fərq olmamalıdır
 - kəskin fərq olur
 - nisbi eynilik olur
 - heç nə olmur
-

Ad	0801
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir? (Çəki: 1)

- əmək sərfi
- istehsal xərci
- suvarma işləri
- tədarük, emal, satışı
- əmək haqqını

Sual: Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur? (Çəki: 1)

- vahid formadan
- planlı qaydada
- müxtəlif formadan
- göstərişlər əsasında
- sifariş əsasında

Sual: Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur? (Çəki: 1)

- sərbəst
- sifariş əsasında
- müqavilə əsasında
- normativlərə əsasən
- tam azad halda

Sual: ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır? (Çəki: 1)

- satışın düzgün təşkili
- xərci nəzərə alınması
- əmək sərfinin düzgün olması
- texnologiyanın düzgün təşkili
- əmək haqqının artırılması

Sual: ASK-da istehsal olunan son məhsullar hansı qiymətlərlə satılır? (Çəki: 1)

- müqavilə
- sifariş
- sərbəst
- pərakəndə və topdansatış

müqayisəli

Sual: Məhsul istehsalçıları öz məhsullarını başlıca olaraq nəyə uyğun satırlar? (Çəki: 1)

- əmək haqqına
 - istehsal xərcinə
 - maya dəyərində
 - əmək təşkilinə
 - təsdiq olunmuş şərtlərə
-

Sual: Məhsul satışı müəssisə və sahələrin müxtəlif olması istehsalçı üçün əlverişlidir. Nə üçün? (Çəki: 1)

- baha satılır
 - sərbəst satılır
 - ucuz satılır
 - satılmır
 - alan tapılmır
-

Sual: Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda aşağıdakı sahələrdən hansına daha çox ziyan dəyir? (Çəki: 1)

- emal
 - tədarük
 - satış
 - istehsal
 - saxlama
-

Sual: Aqrar islahatların həyata keçirilməsi xammal satışı sahəsində nəyə səbəb olmuşdur? (Çəki: 1)

- satış forması dəyişmiş
 - satış forması sabit qalmış
 - satışa maraq azalmış
 - heç nə dəyişməmiş
 - satışın həcmi azalmışdır
-

Sual: Xammal satışında istehsalçılar öz məhsullarını harada satmağa daha çox maraqlıdır? (Çəki: 1)

- tədarük müəssisələrində
 - emal sahələrində
 - satış müəssisələrində
 - sərbəst bazarlarda
 - əhaliyə
-

Sual: Xammal istehsalçıları texniki bitki məhsullarını hansı müəssisəyə satır? (Çəki: 1)

- tədarük
- komməriya

- əhali
 - emal
 - nəqliyyat
-

Sual: Kənd təsərrüfatı xammalının emal müəssisəsi tərəfindən alınması istehsalçıların marağını təmin edirmi? (Çəki: 1)

- tamamilə təmin edir
 - nisbətən təmin edir
 - təmin etmir
 - bu iş düzgün qurulur
 - bu iş səmərəli təşkil olunur
-

Sual: Məhsul satışı ilə əlaqədar fəaliyyətdə olan qiymət mexanizmi necədir? (Çəki: 1)

- sadədir
 - çox sadədir
 - əlverişlidir
 - mürəkkəbdir
 - pis deyil
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir? (Çəki: 1)

- maya dəyəri azalır
 - əmək sərfi aşağı düşür
 - itkilər çoxalır, keyfiyyət pisləşir
 - mexanikləşmə pisləşir
 - maya dəyəri yüksəlir
-

Sual: Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparanlar, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün? (Çəki: 1)

- tədarük azalır
 - tədarük çoxalır
 - pul gəliri azalır
 - mövcud qaydalar onları təmin edir
 - əlaqələr pozulur
-

Sual: Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir? (Çəki: 1)

- normalara əsasən
 - əvvəlcədən verilən sifariş əsasında
 - müqavilə olmadan
 - sərbəst qaydada
 - müəyyən edilmir
-

Sual: Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır? (Çəki: 1)

- sifariş qiymətlə
 - topdansatış qiymətlə
 - pərakəndə qiymətlə
 - plan qiyməti ilə
 - sərbəst qiymətlərlə
-

Sual: ASK-da istehsal olunan xammal hansı qiymətlər vasitəsi ilə reallaşdırılır? (Çəki: 1)

- yalnız müqavilə
 - yalnız sifariş
 - yalnız pərakəndə
 - yalnız topdansatış
 - müxtəlif qiymətlərlə
-

Sual: Məhsul satışına dair təsdiq edilmiş şərtlər istehsalçı və istehlakçının marağına necə təmin etməlidir? (Çəki: 1)

- heç cür
 - maraqla əlaqəsi yoxdur
 - eyni səviyyədə
 - yalnız istehsalçının
 - yalnız istehlakçının
-

Sual: İstehsal olunan məhsul vaxtında satılmadıqda nə baş verir? (Çəki: 1)

- heç nə olmur
 - məhsul bahalaşır
 - maya dəyəri aşağı düşür
 - itkilər çoxalır, keyfiyyət pisləşir
 - əmək haqqı yüksəlir
-

Sual: Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir? (Çəki: 1)

- heç nə dəyişmir
 - qiymət aşağı düşür
 - qiymət sabit qalır
 - qiymət yüksəlir
 - qiymət ləğv olur
-

Sual: Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait

yaratmışdır? (Çəki: 1)

- maya dəyərinin yüksəlməsinə
- istehsal xərcinin artmasına
- əmək haqqının azalmasına
- marağın yüksəlməsinə
- səmərəliliyin aşağı düşməsinə

Sual: Xammal istehsalçıları öz məhsullarını sərbəst bazarda satmaqda daha çox maraqlıdır. Nə üçün? (Çəki: 1)

- maya dəyərinə uyğun satır
- maya dəyərindən aşağı satır
- tam sərbəst satır
- qiyməti aşağı salır
- qiyməti dəyişir

Sual: Emal müəssisələrinə satılan məhsulların həcmi, keyfiyyəti və qiyməti nə əsasında müəyyən edilir? (Çəki: 1)

- istehsal dövrü
- satış dövrü
- sifariş əsasında
- emal zamanı
- daşınma mərhələsi

Sual: Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir? (Çəki: 1)

- elə amil yoxdur
- müqavilənin düzgün tərtib edilməməsi
- sifarişin vaxtında verilməməsi
- sifarişə dair müqaviləyə əməl olunması
- sifarişin gec tərtib olunması

Sual: Kənd təsərrüfatı məhsullarının satış qiyməti kimi maraqlandırmalıdır? (Çəki: 1)

- tədarükçüləri
- nəqliyyat işçilərini
- saxlama müəssisələri
- mütəxəssisləri
- istehsal və tədarükçüləri

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir? (Çəki: 1)

- emal sahəsinə
 - tədarük sahəsinə
 - satış sahəsinə
 - saxlama sahəsinə
 - xammal istehsalı sahəsinə
-

Sual: Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir? (Çəki: 1)

- əmək haqqı artır
 - son məhsul azalır, qiyməti artır
 - əmək sərfi çoxalır
 - maya dəyəri azalır
 - məhsuldarlıq yüksəlir
-

Sual: Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olmur? (Çəki: 1)

- dövlət və emal müəssisələri
 - idarə və müəssisələr
 - kooperativlər, ictimai təşkilatlar
 - təsərrüfatlararası müəssisələr
 - əhali, ayrı-ayrı şəxslər
-

Sual: Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılarna öz məhsullarını reallaşdırmaqda nə verir? (Çəki: 1)

- əmək sərfini azaldır
 - pul gəliri çoxalır
 - maya dəyəri bahalaşır
 - mexanikləşmə artır
 - tam sərbəstlik verir
-

Sual: Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur? (Çəki: 1)

- maya dəyəri
 - istehsal xərci
 - əmək sərfi
 - tərəflərin məsuliyyəti
 - satış kanalları
-

Sual: Xammal və son məhsullar vaxtında reallaşmadıqda nəyi inkişaf etdirmək mümkün deyil? (Çəki: 1)

- sosial məsələləri
- iqtisadi əlaqələri

- maddi marağı
 - geniş təkrar istehsalı
 - iqtisadi münasibətləri
-

Sual: ASK-da istehsal olunan xammal və son məhsulların qiymətlərinin artırılması düzgün hesab olunmur. Nə üçün? (Çəki: 1)

- maya dəyəri artır
 - istehsal xərci çoxalır
 - əhalinin həyat şəraiti pisləşir
 - iqtisadi əlaqə pozulur
 - rentabellik aşağı düşür
-

Sual: Kənd təsərrüfatı xammalı aşağıdakılardan hansı tərəfindən tədarük olunur? (Çəki: 1)

- yalnız dövlət
 - yalnız emal
 - idarə və müəssisələr
 - ictimai təşkilat və əhali
 - bunların hamısı
-

Sual: Xammal düzgün reallaşmadıqda istehsalın iqtisadi səmərəliliyi sahəsində nə baş verir? (Çəki: 1)

- heç nə dəyişmir
 - səmərəlilik yüksəlir
 - səmərəlilik sabit qalır
 - səmərəliliyə təsir etmir
 - səmərəlilik aşağı düşür
-

Sual: Kənd təsərrüfatı xammalı satışının vaxtında aparılmaması nəticəsində istehsalçının nəyi azalır? (Çəki: 1)

- əmək sərfi
 - istehsal xərci
 - maya dəyəri
 - əmək haqqı
 - gəlirləri
-

Sual: Kənd təsərrüfatı xammalının satışında istehsalçıların nəyi təmin edilməlidir? (Çəki: 1)

- əmək haqqı artırılmalı
 - əmək sərfi çoxaldılmalı
 - maya dəyəri yüksəldilməli
 - rentabellik aşağı salınmalı
 - sərbəstliyi təmin edilməli
-

Sual: Xammal istehsalçıları ərzaq məhsullarının əksər hissəsini harada reallaşdırır?

(Çəki: 1)

- emala verir
- tədarükə verir
- sərbəst satır
- satmır
- pay verir

Sual: Bu və digər məhsullara tələbat, onların keyfiyyəti, daşınma şəraiti, tədarük vaxtı, qiyməti və s. nə vaxt müəyyən edilir? (Çəki: 1)

- bunlara ehtiyac olmur
- tədarük vaxtı
- emal vaxtı
- sifariş müəyyən edildikdə
- istehlak zamanı

Sual: Məhsulun keyfiyyətlə satışı nə ilə bağlıdır? (Çəki: 1)

- əmək haqqı
- əmək sərfi
- maya dəyəri
- qiymət mexanizmi
- istehsal xərci

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur? (Çəki: 1)

- torpaqların genişlənməsi
- intensiv və ekstensiv inkişaf
- maddi maraq
- əhali artımı
- əməyin təşkili

Sual: Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir? (Çəki: 1)

- istehsalın ixtisaslaşması
- istehsalın təmərküzləşməsi
- ekstensiv
- intensiv
- məqsədəuyğun

Sual: ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır? (Çəki: 1)

- dinamikası
 - təşkili qaydası
 - hərəkət forması
 - səviyyəsi
 - dəyişilməsi
-

Sual: ASK-da yüksək istehsal və sosial-iqtisadi nəticəyə nail olmağın başlıca istiqaməti nədir? (Çəki: 1)

- yeni sahələrin yaradılması
 - torpaqların artırılması
 - əmək haqqının yüksəldilməsi
 - ekstensiv inkişaf
 - intensiv inkişaf
-

Sual: ASK-da məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf etdirilmə prosesini nə əhatə edir? (Çəki: 1)

- məhsuldarlıq
 - fond tutumu
 - intensivləşmə
 - qiymət
 - maya dəyəri
-

Sual: İntensivləşmə ASK-nin inkişafının bütün nəyini özündə cəmləşdirir? (Çəki: 1)

- planlarını
 - dəyişilmə üsullarını
 - şərtlərini
 - dəyişkən olmasını
 - sabit qalmasını
-

Sual: ASK-da sahibkarlığın formalaşması ilə əlaqədar intensiv inkişaf sahəsinə nə yaranır? (Çəki: 1)

- istiqaməti dəyişmir
 - forması sabitləşir
 - yeni xüsusiyyətlər yaranır
 - heç nə dəyişmir
 - əhəmiyyəti azalır
-

Sual: Aqrar sahibkarlıq formalarında intensiv inkişafa nail olmaq üçün intensivləşmənin nəyi nəzərə alınmalıdır? (Çəki: 1)

- səviyyəsi
- yeni xüsusiyyətləri
- sabitləşməsi

- dəyişməsi
- təşkili qaydası

Sual: ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır? (Çəki: 1)

- bahalaşmasına
- ucuzlaşmasına
- sabitləşməsinə
- istehsalın azalmasına
- keyfiyyətin pisləşməsinə

Sual: İntensivləşmə ilə əlaqədar olaraq fondlardan istifadə, mütərəqqi texnologiyanın tətbiqi başlıca nə kimi qarşıda durur? (Çəki: 1)

- nöqsan kimi
- vəzifə kimi
- azalmaq
- aşağı salmaq
- nəzərə almamaq

Sual: ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir saira nədən istifadə edilməsi tələb olunur? (Çəki: 1)

- maliyyə vəsaitindən
- kreditdən
- istehsal xərcindən
- iqtisadi göstəricilərdən
- vergi növündən

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur? (Çəki: 1)

- əmək haqqının
- ekstensiv inkişafın
- iqtisadi münasibətlərin
- intensivləşmənin
- ixtisaslaşmanın

Sual: İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir? (Çəki: 1)

- ekstensiv
 - intensiv
 - sosial-iqtisadi
 - regional
 - qarışıq inkişaf
-

Sual: ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur? (Çəki: 1)

- cəmi torpaqlarda
 - əkin yerində
 - çoxillik əkmələrdə
 - kənd təsərrüfatına yararlı sahədə
 - məqsədəuyğun hesab olunan sahədə
-

Sual: ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir? (Çəki: 1)

- dəyişən
 - mütləq
 - keyfiyyət
 - nisbi
 - dinamik
-

Sual: ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir? (Çəki: 1)

- nisbi
 - dəyişən
 - sabit
 - dəyər və natura
 - dinamik
-

Sual: Müasir dövrdə ASK-nin inkişafına hansı yolla nail olmaq mümkündür? (Çəki: 1)

- əmək haqqının artırılması
 - istehsal xərcinin azaldılması
 - gəlirlərin çoxaldılması
 - intensivləşmə
 - ekstensiv inkişaf
-

Sual: İntensivləşmə ölkənin məhsul istehsalına tələbatın təmin edilməsinin nəyindən irəli gəlir? (Çəki: 1)

- azaldılması
- zərurəti
- bahalaşması
- ucuzlaşması
- itkilərin azaldılması

Sual: İntensiv inkişaf nə ilə çox ciddi bağlıdır ki, o sahibkarlığın yüksək nəticələrə nail olmasının əsasıdır? (Çəki: 1)

- tənzimlənmə
 - infrastruktura
 - kompleks mexanikləşmə
 - iqtisadi səmərəlilik
 - uçot-hesabat
-

Sual: İntensivləşmənin yüksəldilməsinə ayrılan vəsait sahibkarlıq şəraitində hansı mənbədən ayrılır? (Çəki: 1)

- büdcədən
 - bələdiyyənin vəsaitindən
 - icra hakimiyyətindən
 - öz vəsaitindən
 - kredit hesabına
-

Sual: ASK sistemində intensivləşmə necə proses olub yüksək nəticələrə şərait yaradır? (Çəki: 1)

- sadə
 - çox sadə
 - qarışıq
 - mürəkkəb və çox cəhətli
 - adi
-

Sual: İstehsalın intensivləşməsi, sahənin maddi-texniki bazasının möhkəmlənməsi nəticəsində işçilərin sayı qanunauyğun olaraq nə olur? (Çəki: 1)

- sabitləşir
 - çoxalır
 - azalır
 - dəyişməz qalır
 - strukturu dəyişir
-

Sual: Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər nəyi zəruri proses kimi qarşıya qoyur? (Çəki: 1)

- istehsal xərcinin artmasının
 - maya dəyərinin yüksəldilməsini
 - əmək haqqının çoxalmasını
 - intensiv inkişafı
 - rentabelliğin aşağı düşməsinə
-

Sual: ASK-da intensivləşməni xarakterizə edən göstəricilərin müəyyən edilməsi nəyi tələb edir? (Çəki: 1)

- göstəricilərin düzgün müəyyən edilməsini
- göstəricilərin səviyyəsini

- göstəricilərin növünü
- göstəricilərin quruluşunu
- göstəricilərin keyfiyyətini

Bölmə: 0903

Ad	0903
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir? (Çəki: 1)

- torpaqların artırılması
- işçilərin çoxaldılması
- texniki təmirin gücləndirilməsi
- ekstensiv inkişaf
- intensiv inkişaf

Sual: ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir? (Çəki: 1)

- kadr hazırlığına
- əhalinin artmasına
- əhali yer dəyişmələrə
- istehsal sahələrinin genişləndirilməsinə
- əmək sərfinin azalmasına

Sual: ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır? (Çəki: 1)

- istehsal xərcinin azalmasına
- əmək sərfinin aşağı salınmasına
- əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- kadr hazırlığına
- əmək haqqının artırılmasına

Sual: ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir? (Çəki: 1)

- əməyin təşkili
- istehsalın strukturu
- əmək və vəsait qoyuluşu
- satış üsulları
- təchizat formaları

Sual: Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir? (Çəki: 1)

- maya dəyəri ilə
 - əmək sərfi ilə
 - istehsal xərci ilə
 - mexanikləşmə ilə
 - müqayisə ilə
-

Sual: ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinata malikdir? (Çəki: 1)

- dəyişən
 - dinamik
 - ümumi və xüsusi
 - sabit
 - qeyri-sabit
-

Sual: ASK-nin intensiv inkişafı ilə kim məşğul olur? (Çəki: 1)

- bələdiyyələr
 - icra hakimiyyəti
 - elmi işçilər
 - mütəxəssislər
 - sahibkarların özü
-

Sual: ASK-da intensivləşmə istehsalın inkişafını və iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edən iqtisadi qanunların nəyindən irəli gəlir? (Çəki: 1)

- öyrənilməsindən
 - dərk olunmasından
 - yeniləşməsindən
 - tələblərindən
 - yeniləşməsindən
-

Sual: ASK-da formalaşan çoxukladlı iqtisadiyyatın və sahibkarlıq formalarının ümumi inkişafının əsas istiqaməti nədir? (Çəki: 1)

- ixtisaslaşma
 - təmərküzləşmə
 - tənzimlənmə
 - sabitləşmə
 - intensivləşmə
-

Sual: Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir? (Çəki: 1)

- xərclərin azaldılması
 - əmək haqqının artırılması
 - maya dəyərinin yüksəldilməsi
 - intensiv inkişaf
 - rentabellik
-

Sual: Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq intensivləşmənin rolu və səmərəliliyində nə baş verir? (Çəki: 1)

- heç nə
- dəyişilməz qalır
- yüksəlir
- sadələşir
- mürəkkəbləşir

Sual: İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir? (Çəki: 1)

- sabitləşir
- azalır
- dəyişilməz qalır
- yüksəlir
- əmək sərfi azalır

Sual: ASK-da torpaq sahəsi, ona yönəldilən əsaslı vəsait, sərf olunan əmək arasındakı qarşılıqlı münasibətlər nəyi xarakterizə edir? (Çəki: 1)

- istehsalın strukturunu
- istehsalın istiqamətini
- istehsalın intensivləşməsini
- istehsal xərcini
- maya dəyərini

Sual: Aqrar islahatlar və sahibkarlığın inkişafı intensivləşmənin göstəricilərində nəyə şərait yaratmışdır? (Çəki: 1)

- onların çoxalmasına
- onların dəyişməsinə
- onların azalmasına
- onların sayının artmasına
- onların sayının sabitləşməsinə

Bölmə: 1001

Ad	1001
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur? (Çəki: 1)

- ekoloji rejim gözlənilir
- atmosfərə zərər vurulur

- çirkli sahələr artır
 - ekoloji tarazlıq pozulur
 - ekoloji vəziyyət yaxşılaşır
-

Sual: ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatının nəyə təsirinin artmasına səbəb olur? (Çəki: 1)

- məhsul istehsalına
 - torpaq sahələrinə
 - ekologiyanın yaxşılaşmasına
 - eroziyanın zəiflənməsini
 - ətraf mühitə
-

Sual: Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir? (Çəki: 1)

- təsir etmir
 - təsiri zəifdir
 - təsiri hiss olunmur
 - ciddi zərər vurur
 - heç bir zərəri yoxdur
-

Sual: Torpaqdan istifadə zamanı texnoloji rejimin pozulması nəyə səbəb olur? (Çəki: 1)

- istehsalın artmasına
 - gəlirlərin çoxalmasına
 - maya dəyərinin ucuzlaşmasına
 - ekoloji tarazlığın pozulmasına
 - ekoloji tarazlığın bərpasına
-

Sual: Aqrar sferada istifadə edilən kimyəvi maddələr düzgün istifadə olunmaması nəyə səbəb olur? (Çəki: 1)

- istehsalın azalmasına
 - iqtisadi artıma
 - qiymətin aşağı düşməsinə
 - ətraf mühitin çirklənməsinə
 - maya dəyərinin azalmasına
-

Sual: Xəstəlik və zərərvericilərlə mübarizədə tətbiq olunan kimyəvi maddələr nəyin qarşısını alınmasına şərait yaradır? (Çəki: 1)

- əmək sərfinin
 - itkilərin
 - əmək haqqının
 - istehsal xərcinin
 - maya dəyərinin
-

Sual: ASK-nin hansı sahəsi ətraf mühitlə daha sıx bağlıdır? (Çəki: 1)

- emal
- satış
- tədarük
- istehsal
- infrastruktur

Sual: Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq emələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır? (Çəki: 1)

- kimyalaşma
- suvarma
- qorunma
- münbitlik səviyyəsi
- heç nə azalmır

Sual: Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır? (Çəki: 1)

- mexanikləşməyə
- suvarmaya
- istehsalın artmasına
- gəlirlərin azalmasına
- zərərliyin yüksəlməsinə

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir? (Çəki: 1)

- istehsal prosesində
- satış mərhələsində
- idarə olunmasında
- planlaşmasında
- stimullaşmasında

Sual: Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur? (Çəki: 1)

- məhsuldarlığın artmasına
- şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- suvarma şəraitinin pisləşməsinə
- eroziyanın qorunmasına
- kanalların su axımının azalmasına

Sual: Azərbaycanda eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir? (Çəki: 1)

- eroziya zəifdir və 15-20% əhatə edir
 - tək-cə külək eroziyası, 30-40%
 - yalnız su eroziyası 25-30%
 - külək və su eroziyası 65-70%
 - eroziya yoxdur
-

Sual: Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir? (Çəki: 1)

- çox zəif
 - flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir
 - onlarla əlaqəsi yoxdur
 - kimyəvi maddə az tətbiq olur
 - bütün prosesə nəzarət edilir
-

Sual: Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir? (Çəki: 1)

- əmək təşkili
 - mexanikləşmə
 - suvarma texnologiyası
 - nəqliyyat
 - rabitə
-

Sual: Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır? (Çəki: 1)

- istehsal xərcinin
 - əmək haqqının
 - istehsalın
 - mexanikləşmənin
 - əmək sərfinin
-

Sual: Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur? (Çəki: 1)

- əmək sərfinin
 - əmək haqqının
 - həyat şəraitinin
 - məhsulların
 - qiymətin
-

Sual: Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-ı ilə nəyin arasındakı əlaqəni dərinləşdirir? (Çəki: 1)

- emal müəssisəsi

- təbiətlə
- tədarüklə
- satışla
- saxlama ilə

Sual: Torpaqlardan istifadənin səmərəliliyi yüksəldikcə hansı proses güclənir? (Çəki: 1)

- mexanikləşmə
- gübrələnmə
- erroziya
- suvarma
- şoranlaşma

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir? (Çəki: 1)

- intensiv
- ekstensiv
- istehsal-iqtisadi
- ekoloji-istehsal
- ekoloji məhsul

Sual: Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur? (Çəki: 1)

- məhsul istehsalı azalır
- məhsulun keyfiyyəti pisləşir
- iqtisadi səmərəlilik azalır
- torpağın məhsuldarlığı pisləşir
- ətraf mühit çirklənir

Sual: Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır? (Çəki: 1)

- məhsuldarlıq yüksəlir
- münbitlik azalır, eroziya artır
- maşınlardan istifadə pisləşir
- şoranlaşma azalır
- suvarma sistemi pozulur

Sual: Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur? (Çəki: 1)

- heç nə yaratmır
 - vitaminlər artır
 - nitrat çoxalır
 - nitrat toplanmır
 - məhsulun keyfiyyəti pisləşir
-

Sual: Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur? (Çəki: 1)

- maya dəyərinin
 - qiymətin
 - əmək haqqının
 - istehsalın
 - rentabelliyyətin
-

Sual: Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur? (Çəki: 1)

- əmək təşkilinin
 - texnoloji prosesin
 - suvarma rejiminin
 - məhsulun keyfiyyətinin
 - həyat şəraitinin
-

Sual: Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir? (Çəki: 1)

- məhsulların
 - keyfiyyətin
 - torpaq və suyun
 - toxumun
 - yemin
-

Sual: ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir? (Çəki: 1)

- əmək təşkilinə
 - emal sahələrinə
 - satış sahələrinə
 - qiymətlərə
 - ətraf mühitə
-

Sual: Torpaqların erroziyaya uğramasında hansı erroziyanın xüsusi çəkisi böyükdür? (Çəki: 1)

- mexanikləşmə
- əməyin təşkili
- yalnız suvarma

- yalnız külək
 su və külək

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da son məhsullar hansı fəaliyyəti nəticəsində istehsal olunur? (Çəki: 1)

- xammal istehsal edən
 emal sahəsinin
 tədarük sahəsinin
 bir-neçə sahənin
 satış sahəsinin

Sual: Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır? (Çəki: 1)

- yalnız emal
 yalnız xammal
 yalnız tədarük
 istehsal-xidmət
 tikinti-təmir

Sual: Aqrar-sənaye sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlərin formalaşmasının əsasını nə təşkil edir? (Çəki: 1)

- istehsalın azalması
 gəlirlərin çoxalması
 real tələbatlar
 satış formaları
 tədarük üsulları

Sual: ASK-da ərzaq istehsalı ilə məşğul olan sahələr hansı xarakterli funksiyaya malik olmalıdır? (Çəki: 1)

- oxşar
 nisbi
 müxtəlif
 eyni
 heç biri

Sual: ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir? (Çəki:

1)

- həyat şəraitinə
 - gündəlik tələbatına
 - iqtisadi imkanlarına
 - həyat tərzinə
 - heç nəyə
-

Sual: Aqrar-sənaye sahə kompleksləri necə formalaşır? (Çəki: 1)

- adi qaydada
 - sahələrin birləşməsi
 - sahələrin bölgüsü
 - ayrı-ayrı sahələr üzrə
 - iki-üç sahə üzrə
-

Sual: Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir? (Çəki: 1)

- istehsalın inkişafı
 - istehsalın strukturu
 - istehsal xərci
 - əmək haqqı
 - real tələbatlar
-

Sual: Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr müəyyən edilərkən nəyin nəzərə alınması təmin edilməlidir? (Çəki: 1)

- iqtisadi mexanizm
 - istehsalın inkişafı
 - sahənin spesifik xüsusiyyətləri
 - istehsalın inteqrasiyası
 - istehsalın kooperasiyası
-

Sual: Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlər nəyə əsasən qurulmalıdır? (Çəki: 1)

- bazar münasibətlərinə
 - sahələrin inkişafına
 - iqtisadi səmərəliliyə
 - infrastrukturaya
 - əməyin təşkilinə
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır? (Çəki: 1)

- elmi-texniki tərəqqiyə
 - yüksək istehsal-iqtisadi nəticələrə
 - əmək haqqının artmasına
 - kadr hazırlığına
 - əmək sərfinin yüksəlməsinə
-

Sual: Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir? (Çəki: 1)

- bir növ
 - çoxlu növ
 - məhdud növ
 - bir və bir-neçə
 - istehlak malları istehsal etmir
-

Sual: Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır? (Çəki: 1)

- əlaqəyə ehtiyac yoxdur
 - əlaqə mövcud deyil
 - əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır
 - nazirlik tərəfindən müəyyən edilir
 - icra orqanları müəyyənləşdirir
-

Sual: ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları hansı sahənin hesabına əldə edilir? (Çəki: 1)

- iki sahənin
 - bir neçə sahənin
 - üç sahənin
 - bir sahənin
 - heç bir sahənin
-

Sual: ASK-da istehsal olunan müxtəlif çeşidli və yüksək keyfiyyətli məhsullar necə başa gəlməlidir? (Çəki: 1)

- baha
 - ucuz
 - zərərli
 - rentabelli
 - yüksək qiymətlə
-

Sual: ASK-da istehsal olunan məhsullar işçilərdə nəyə təminat verməlidir? (Çəki: 1)

- əmək haqqına

- maddi marağına
 - mənəvi marağına
 - istehsal xərcinə
 - maya dəyərinə
-

Sual: Aqrar-sənaye sahə kompleksləri əhalinin tələbatını necə təmin edir? (Çəki: 1)

- təmin etmir
 - bir və bir-neçə məhsulla
 - çoxlu məhsulla
 - keyfiyyətli ərzaqla
 - baha məhsulla
-

Sual: Aşağıdakılardan hansı sahə komplekslərində spesifik xüsusiyyət hesab olunur? (Çəki: 1)

- ixtisaslaşma
 - təmərküzləşmə
 - istehsalın mövsümlüyü
 - inteqrasiya
 - kooperasiya
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aqrar-sənaye sahə kompleksləri hansı sahələr üzrə formalaşır? (Çəki: 1)

- xidmət sahələri
 - tədarük sahələri
 - ayrı-ayrı sahələr
 - tikinti sahələri
 - emal sahələri
-

Sual: Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil? (Çəki: 1)

- istehsala xidmət
 - satış və saxlama
 - tədarük və emal
 - hamısı daxildir
 - satışdan başqa hamısı
-

Sual: ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir? (Çəki: 1)

- rentabelliyyə
- səmərəliliyyə
- insanlığın sağlamlığına
- ucuzlaşmasına
- heç nəyə

Sual: ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır? (Çəki: 1)

- gündəlik tələbata
- yüksək zərərliyyə
- yüksək əmək haqqına
- insanların zövqünə
- maya dəyərində

Sual: ASK-da istehsal olunan son məhsulların istehlak dəyərinin yüksəldilməsi üçün onun istehsalı ilə məşğul olan sahələrdə nəyə nail olunmalıdır? (Çəki: 1)

- əmək haqqının artmasına
- maya dəyərinin azaldılmasına
- əməyin düzgün təşkilinə
- rentabelli olmasına
- istehsal-iqtisadi əlaqələrin tənzimlənməsinə

Sual: Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr hansı tələbata uyğun tənzimlənilir? (Çəki: 1)

- tənzimlənilir
- plana əsasən
- tələbata uyğun
- bazar münasibətləri ilə
- göstərişə əsasən

Sual: İstehsal vasitələri istehsal edən və emalı həyata keçirən sahələr öz əlaqə və mənafeyinə qurarkən hansı sahənin tələbatını nəzərə almalıdır? (Çəki: 1)

- nəqliyyat
- ticarət
- kənd təsərrüfatı
- texniki təmir
- sosial inkişaf

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur? (Çəki: 1)

- məhsuldarlığın
- keyfiyyətin
- iqtisadi səmərəliliyin
- maya dəyərinin
- əmək sərfinin

Sual: ASK-da səmərəliliyin hansı forması müəyyən edilir? (Çəki: 1)

- yalnız sosial
- yalnız istehsal-iqtisadi
- yalnız texniki-texnoloji
- yalnız təşkilati
- sosial, istehsal-iqtisadi, texniki-texnoloji

Sual: ASK-da aralıq məhsul nədir? (Çəki: 1)

- ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- ümumi məhsulun emal olunan hissəsidir
- ümumi məhsulun tədarük olunan hissəsidir
- ümumi məhsulun zay olan hissəsidir

Sual: ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir? (Çəki: 1)

- xalis məhsul
- xalis gəlir
- mənfəət
- rentabellik
- aralıq məhsul

Sual: ASK-dan kənar istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir? (Çəki: 1)

- ümumi məhsulun
- son məhsulun
- xalis məhsulun
- aralıq məhsulun
- heç birinin

Sual: Xammal və son məhsulların satışını aparan təşkilatların xalis məhsulunun dəyəri nəyə daxil olur? (Çəki: 1)

- xalis məhsula
- xalis gəlirə
- mənfəətə

- ümumi gəlirə
 - son məhsula
-

Sual: Ümumi məhsul istehsalı prosesində amortizasiya ayırmalarının azalması nəyin artmasına səbəb olur? (Çəki: 1)

- xalis gəlirin
 - son məhsulun
 - mənfəətə
 - xalis məhsulun
 - əmək haqqının
-

Sual: Kənd təsərrüfatı istehsal prosesində texniki-texnoloji və təşkilatı amillərin düzgün həyata keçirilməsi nəticəsində nə baş verir? (Çəki: 1)

- gəlirlər çoxalır
 - itkilər artır, keyfiyyət pisləşir
 - istehsal xərci azalır
 - maya dəyəri ucuzlaşır
 - mənfəət artır
-

Sual: Nəyin yüksəlməsi istehsal xərci, keyfiyyəti, qiyməti və digər amillərdən asılıdır? (Çəki: 1)

- əmək sərfinin
 - əmək haqqının
 - fond veriminin
 - iqtisadi səmərəliyin
 - zərərlik səviyyəsinin
-

Sual: ASK-da bir işçi, bir adam-saat hesabına məhsul çıxımının səviyyəsi nəyi əks etdirir? (Çəki: 1)

- əmək məhsuldarlığına
 - maya dəyərinə
 - rentabelliyyə
 - istehsal xərcini
 - mexanikləşməni
-

Sual: Məhsul istehsalının iqtisadi səmərəliyi istehsal xərci, maya dəyəri, keyfiyyəti ilə yanaşı nədən asılıdır? (Çəki: 1)

- əmək sərfindən
 - qiymətdən
 - suvarmadan
 - becərmədən
 - emaldan
-

BÖLMƏ: 1202

Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da geniş təkrar istehsalın inkişafının, əhəlinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir? (Çəki: 1)

- istehsalın çoxalması
- pul gəlirinin artması
- mənfəətin azalması
- ictimai səmərəlilik
- iqtisadi münasibət

Sual: ASK-da səmərəlilik nədir? (Çəki: 1)

- alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- əldə edilən gəlirin çoxalması
- rentabelliliyin dinamikası
- istehsal xərcinin azalması
- fondlarla təminatın yaxşılaşması

Sual: ASK-da xalis məhsul (ümumi gəlir) nədir? (Çəki: 1)

- cəmi məhsuldur
- cəmi məhsulun dəyəridir
- yeni yaradılan dəyərdir
- istehlak olunan dəyərdir
- reallaşan dəyərdir

Sual: Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur? (Çəki: 1)

- məhsul istehsalının artımı ilə
- məhsulun istehsal xərcləri ilə
- əmtəəlik məhsulun çoxalması ilə
- istehlak norması ilə
- əmtəəlik səviyyəsi ilə

Sual: ASK-da son və aralıq məhsulun cəmi nəyi təşkil edir? (Çəki: 1)

- mənfəəti
- xalis gəlir
- ümumi məhsulu
- rentabelliyi
- əmək haqqını

Sual: ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxdıqdan sona qalan hissə nəyi təşkil edir? (Çəki: 1)

- mənfəəti
 - son məhsulu
 - xalis məhsulu
 - xalis gəliri
 - istehsal xərcini
-

Sual: Kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsulun dəyəri nəyə daxildir? (Çəki: 1)

- ümumi məhsula
 - ümumi gəlirə
 - son məhsula
 - mənfəətə
 - istehsal xərcinə
-

Sual: ASK-nin fəaliyyətinə qiymət verilərkən istifadə olunan əsas göstərici hansıdır? (Çəki: 1)

- son məhsul
 - ümumi məhsul
 - aralıq məhsul
 - xalis məhsul
 - ümumi gəlir
-

Sual: İstehsal prosesində sərf olunan xammal və materialların azalması nəyin çoxalmasına təsir edir? (Çəki: 1)

- istehsal xərcinin
 - maya dəyərinin
 - əmək haqqının
 - zərərliyinin
 - xalis məhsulunun
-

Sual: ASK-da itkilərin çoxalması və keyfiyyətin pisləşməsi nəyin aşağı düşməsinə səbəb olur? (Çəki: 1)

- istehsal xərcinin
 - məşğulluğun
 - mexanikləşmənin
 - iqtisadi səmərəliliyin
 - əmək sərfinin
-

Sual: Məhsul istehsalının istehsal xərci, maya dəyəri, qiyməti, keyfiyyəti və s. iqtisadi səmərəliliyin səviyyəsinə necə təsir göstərir? (Çəki: 1)

- eyni
- sabit
- müxtəlif
- əlaqəli

sadə

Sual: Müasir texniki-texnoloji proseslər, sosial-iqtisadi tədbirlər torpaqdan və əmlakdan necə istifadəyə şərait yaratmalıdır? (Çəki: 1)

- əlaqəsi yoxdur
 - plana əsasən
 - göstərişə əsasən
 - səmərəli
 - tövsiyəyə uyğun
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir? (Çəki: 1)

- istehsal münasibətidir
 - ictimai-iqtisadi prosesidir
 - əmək müqaviləsidir
 - qiymət formasıdır
 - iqtisadi əlaqədir
-

Sual: ASK-da səmərə nəyi əks etdirir? (Çəki: 1)

- məhsulun çoxalmasını
 - hər-hansı tədbirin nəticəsini
 - əmtəəlik məhsulun artmasını
 - gəlirlərin çoxalmasını
 - rentabelliliyin yüksəlməsini
-

Sual: ASK-da son məhsul nədir? (Çəki: 1)

- istehsalın dinamik artımı
 - ümumi məhsulla aralıq məhsulun fərqi
 - əmtəəlik məhsulun səviyyəsi
 - məhsulun keyfiyyəti
 - məhsulun istehlak dəyəri
-

Sual: ASK-da xalis gəlir nədir? (Çəki: 1)

- rentabellik səviyyəsidir
- ümumi məhsulla istehsal xərcinin fərqidir

- ümumi məhsulun satılan hissəsidir
 - son məhsulun əmtəlik hissəsidir
 - ümumi xərcin artan hissəsidir
-

Sual: ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir? (Çəki: 1)

- son və xalis məhsul
 - son məhsul və mənfəət
 - xalis gəlir və mənfəət
 - son və aralıq məhsul
 - xalis məhsul və rentabellik
-

Sual: Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir? (Çəki: 1)

- mənfəətə
 - xalis gəlirə
 - əmək haqqına
 - son məhsula
 - xalis məhsula
-

Sual: Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir? (Çəki: 1)

- mənfəətin
 - əmək haqqına
 - xalis məhsula
 - son məhsula
 - istehsal xərcinə
-

Sual: Son məhsulun dəyərindən amortizasiya ayırmaları, xammal və material xərci çıxdıqdan sonra qalan hissə nədir? (Çəki: 1)

- ümumi məhsul
 - ümumi gəlir
 - xalis məhsul
 - zərər
 - mənfəət
-

Sual: ASK-da xalis məhsulun əldə edilməsinin yeganə mənbəi hansı sahədir? (Çəki: 1)

- satış
 - emal
 - tədarük
 - kənd təsərrüfatı
 - saxlama
-

Sual: ASK-da nəyin yüksəldilməsi istehsal xərci və maya dəyərinin aşağı salınması ilə bağlıdır? (Çəki: 1)

- əmək haqqının

- qiymətin
 - iqtisadi səmərəliliyin
 - əmək sərfinin
 - rentabelliğin
-

Sual: ASK-da texniki-texnoloji, sosial-iqtisadi tədbirlər nəyə yönəlməlidir ki, iqtisadi səmərəlilik yüksəlsin? (Çəki: 1)

- əmək haqqının artmasına
 - istehsal xərcinin azalmasına
 - maya dəyərinin artmasına
 - zərərliyin yüksəlməsinə
 - texnoloji prosesin zəifləməsinə
-

Sual: Mütərəqqi texniki-texnoloji tədbirlər və sosial-iqtisadi amillər nəticəsində məhsul istehsalının artımı nəyin yüksəlməsinə şərait yaradır? (Çəki: 1)

- əmək haqqının
 - istehsal xərcinin
 - iqtisadi səmərənin
 - maya dəyərinin
 - qiymətin
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır? (Çəki: 1)

- istehsal sahələri
 - yardımçı sahə
 - köməkçi sahə
 - sosial sahə
 - infrastruktura
-

Sual: ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir? (Çəki: 1)

- xidmətin
 - təcrübənin
 - üsulların
 - işin
 - əməliyyatın
-

Sual: ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır? (Çəki: 1)

- İstehsal
 - Sosial
 - Elmi-texniki tərəqqi
 - İstehsal və sosial
 - İdarəetmə istiqaməti
-

Sual: Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir? (Çəki: 1)

- kimyəvi maddələr
 - yanacaq-sürtgü materialları
 - əmək haqqı
 - nəqliyyat-texniki təmir
 - suvarma
-

Sual: Aqrar islahat nəticəsində istehsal və xidmət sahələrinin əlaqələrində nə baş verir? (Çəki: 1)

- sabit qalır
 - məhdudlaşır
 - əlaqələr kəsilir
 - heç nə baş vermir
 - genişlənir
-

Sual: Aqrar islahatlar nəticəsində kənd yerlərində mədəni-məişət şəraitinin və həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar nə yerinə yetirilmişdir? (Çəki: 1)

- əmək haqqı artmış
 - sosial tədbirlər həyata keçirilmiş
 - nəqliyyat növü dəyişmiş
 - yollar sabit qalmış
 - idman sahəsi inkişaf etmiş
-

Sual: ASK-da hansı infrastruktur istehsal infrastrukturunu təşkil edir? (Çəki: 1)

- bütün xidmətlər
 - sosial xidmətlər
 - istehsala xidmət
 - əhaliyə xidmət
 - emala xidmət
-

Sual: ASK-nin infrastrukturunu məhsul istehsalı prosesində necə iştirak edir? (Çəki: 1)

- bilavasitə
 - dolayı
 - iştirak etmir
 - qismən
 - əlaqəsi yoxdur
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir? (Çəki: 1)

- əmək sərfindən
- istehsal xərcindən
- maya dəyərindən
- sosial, texnoloji-texniki sahələrin cəmi
- istehsal-iqtisadi əlaqələrin cəmi

Sual: ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır? (Çəki: 1)

- əmək sərfinə
- əmək haqqına
- məhsul satışına
- istehsal prosesinə
- əməyin təşkilinə

Sual: ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır? (Çəki: 1)

- 3 istiqamət
- 5 istiqamət
- 6 istiqamət
- 8 istiqamət
- 4 istiqamət

Sual: ASK-da istehsal genişlənməsi nəyin formalaşmasına obyektiv zərurətə çevirir? (Çəki: 1)

- əməyin
- əmək haqqının
- infrastrukturun
- istehsal xərcinin
- gəlirlərin

Sual: Məhsulun keyfiyyətinin yüksəlməsi istehsal prosesinin düzgün həyata keçirilməsi ilə yanaşı hansı sahə ilə əlaqədardır? (Çəki: 1)

- əmək ehtiyatı
- əmək haqqı

- nəqliyyat sahəsi
- xidmət sahələri
- tikinti sahəsi

Sual: Aqrar islahat nəticəsində emal müəssisələrinin fəaliyyətində nəyə nail olunur? (Çəki: 1)

- sabit qalır
- inkişafı zəifləyir
- emala ehtiyac qalmır
- müasirləşir
- xərclər azalır

Sual: Aqrar islahatlar ASK sahələri arasındakı əlaqələrin funksiyasında nəyə səbəb olmuşdur? (Çəki: 1)

- dərinləşməsinə
- sabitləşməsinə
- əlaqənin pozulmasına
- heç nəyə
- zəifləməsinə

Sual: ASK-da təbii-iqlim, relyef, su, texnoloji proseslər və digər şərtlər nəyə təsir edir? (Çəki: 1)

- hər şeyə
- heç nəyə
- insanlara
- maşınlara
- infrastruktura

Sual: ASK-da istehsal olunan xammalın yüksək keyfiyyətdə istehlakçılara çatdırılması nədən asılıdır? (Çəki: 1)

- iqlim şəraitindən
- əmək haqqından
- infrastrukturdan
- əmək sərfindən
- emal sahəsindən

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır? (Çəki: 1)

- əməyin təşkilinə
 - istehsalın intensivləşməsinə
 - müxtəlif növ xidmətlərə
 - əmək ehtiyatına
 - əmək haqqına
-

Sual: ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir? (Çəki: 1)

- əməyin təşkili
 - əmək birləşməsi
 - üst, yuxarı quruluş
 - əsas quruluş
 - alt, aşağı quruluş
-

Sual: ASK-da infrastrukturu nədən ibarətdir? (Çəki: 1)

- İstehsal və sosial xarakterli xidmətdir
 - İstehsalın inkişaf etdirilməsidir
 - Məhsulun xərcinin azaldılmasıdır
 - Əməyin təşkilidir
 - İstehsalın stimullaşdırılmasıdır
-

Sual: ASK-da infrastruktura xidmət göstərməsi əhatəsinə görə hansı hissələrə ayrılır? (Çəki: 1)

- İstehsal sahələrinə
 - İstehsal və emal sahələrinə
 - İstehsal, istehsal-emal və bütün sahələri
 - Texnoloji sahələri
 - İqtisadi yüksəlişə
-

Sual: Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır? (Çəki: 1)

- istehsal xərcinə
 - əmək haqqına
 - satış qiymətlərə
 - istehsal resurslarına
 - erroziyaya
-

Sual: ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir? (Çəki: 1)

- məhsulun daşınmasına
- məhsulun saxlanılmasına
- istehsal sahəsinə
- satış sahəsinə

tedarük sahəsinə

Sual: Məhsulların tedarüku, saxlanması və satışı üzrə xidmət sahələrinin fəaliyyətində nə həyata keçirilir? (Çəki: 1)

- inkişaf etmir
 - sərbəstləşir
 - sabit saxlanılır
 - onlara ehtiyac olmur
 - yeniləşir, müasirləşir
-

Sual: ASK-nin infrastrukturu hansı istehsal prosesinin normal inkişafını təmin edir? (Çəki: 1)

- intensiv
 - ekstensiv
 - qarışıq
 - geniş
 - sadə
-

Sual: ASK-da insanların həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mövcud olan xidmət nədir? (Çəki: 1)

- istehsal infrastrukturu
 - nəqliyyat xidməti
 - sosial infrastrukturu
 - mədəni xidmət
 - tibbi xidmət
-

Bölmə: 1401

Ad	1401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK müəssisələri və təşkilatlarının üzvlərinin məqsədyönlü və razılaşdırılmış fəaliyyətinin ehtiyacından irəli gələn nədir? (Çəki: 1)

- əmək haqqı
 - idarəetmə
 - əmək sərfi
 - əməyin təşkili
 - tənzimlənmə
-

Sual: Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin

formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur? (Çəki: 1)

- istehsal texnologiyasının
 - əmək haqqının
 - texnikadan istifadənin
 - idarəetmənin
 - tədarük və satışın
-

Sual: İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir? (Çəki: 1)

- istiqamətini
 - quruluşunu
 - dəyişmə meylini
 - fəaliyyətini
 - dinamikasını
-

Sual: Sahibkarlıq şəraitində idarəetmənin düzgün fəaliyyət göstərmədikdə istehsal resurslarından necə istifadə olunur? (Çəki: 1)

- səmərəli
 - qeyri-səmərəli
 - düzgün
 - sabit
 - dinamik
-

Sual: Sahibkarlığın səmərəli idarə edilməsi nəyin yaxşılaşdırılmasına şərait yaradır? (Çəki: 1)

- mexanikləşmənin
 - əmək sərfinin
 - maya dəyərinin
 - istehsalın son nəticəsinin
 - qiymətləndirmənin
-

Sual: Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır? (Çəki: 1)

- əmək haqqının
 - əmək təşkilinin
 - maddi marağın
 - stimullaşmanın
 - fəaliyyətinin
-

Sual: ASK-da kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi ehtiyacından nə irəli gəlir? (Çəki: 1)

- istehsalın təşkili
- istehsalın strukturu
- əmək haqqı
- idarəetmə

Bölmə: 1402

Ad	1402
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nin inkişafı ilə əlaqədar olaraq təsərrüfatçılıq üsullarının yeniləşməsi nəyin təkmilləşməsinə səbəb olur? (Çəki: 1)

- planlaşmanın
- tənzimlənmənin
- idarəetmənin
- istehsalın təşkilinin
- maddi marağın

Sual: ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir? (Çəki: 1)

- əmək haqqı artırılmalıdır
- oxşar funksiyaları birləşməlidir
- bəzi ixtisaslar azaldılmalıdır
- kadr hazırlığı artırılmalıdır
- əmək sərfi çoxaldılmalıdır

Sual: ASK-nin idarəedilməsinin səmərəliliyi bir başa nədən asılıdır? (Çəki: 1)

- əməyin təşkilindən
- əmək haqqından
- əmək intizamından
- əmək məcəlləsindən
- idarəetmədən

Sual: Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir? (Çəki: 1)

- düzgün
- səmərəli
- məqsədeuyğun
- qeyri-səmərəli
- plana əsasən

Sual: ASK-da idarəetmə fəninin obyektı nədir? (Çəki: 1)

- sosial-iqtisadi sistemlər

- istehsal texnikası
 - istehsal texnologiyası
 - sosial ədalət
 - iqtisadi tənəzzül
-

Sual: Aqrar sahibkarlıq formaları kim tərəfindən idarə olunur? (Çəki: 1)

- bələdiyyə
 - icra hakimiyyəti
 - özləri
 - mütəxəssislər
 - plan orqanları
-

Sual: ASK-da islahatların nəticəsində təsərrüfatçılıq formalarının yeniləşməsi nəyin köklü dəyişməsinə səbəb olmuşdur? (Çəki: 1)

- mexanikləşmənin
 - planlaşmanın
 - texnologiyanın
 - idarəetmə prinsipinin
 - texniki qulluğun
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnsanların fəaliyyətinin xüsusi forması nədir? (Çəki: 1)

- əmək prosesi
 - istehsal prosesi
 - təşkil prosesi
 - idarəetmə prosesi
 - texnoloji proses
-

Sual: ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir? (Çəki: 1)

- istehsalın intensivləşməsi
 - istehsalın ixtisaslaşması
 - idarəetmənin hüquq, vəzifə məsuliyyəti
 - əmək ehtiyatı
 - idarəetmənin əmək haqqı
-

Sual: ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır? (Çəki: 1)

- torpaqların artırılması
 - mexanikləşmənin genişlənməsi
 - mədəni-məişətin yaxşılaşması
 - kompleksin elmi əsaslarla idarə edilməsi
 - kadr hazırlığı
-

Sual: ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır? (Çəki: 1)

- əlaqəsi yoxdur
 - eyni əlaqəlidir
 - ümumi prinsipə
 - oxşar prinsipə
 - müxtəlif prinsipə
-

Sual: ASK-da idarəetməni həyata keçirənlər sahibkarlıq şəraitində nəyə nəzarəti həyata keçirməlidir? (Çəki: 1)

- xərcə
 - əmək sərfinə
 - ümumi fəaliyyətə
 - satışa
 - tədarükə
-

Sual: Aqrar sahibkarlıq şəraitində idarəetmənin düzgün həyata keçirilməsi nəyin yüksəlməsinə səbəb olur? (Çəki: 1)

- qiymətin
 - maya dəyərinin
 - maddi marağın
 - əmək sərfinin
 - istehsal xərcinin
-

Sual: Aqrar sahibkarlıq şəraitində idarəetmə fəninin predmeti nədir? (Çəki: 1)

- istehsal texnologiyası
 - istehsal texnikası
 - əmək sərfi
 - ictimai istehsal
 - istehsal xərci
-

Sual: İnsanların fəaliyyətinin xüsusi forması nədən ibarətdir? (Çəki: 1)

- əməyin təşkili
 - kollektiv fəaliyyət
 - idarəetmə prosesi
 - maddi maraq
 - istehsalın stimullaşması
-

Sual: Aqrar islahat nəticəsində yeni təsərrüfatçılıq formalarının yaranması idarəetmədə hansı yeni idarəetmə formasının yaranmasına səbəb olmuşdur? (Çəki: 1)

- kolxozların idarə olunması
- sovxozların idarə olunması
- sahibkarlığın idarə edilməsi
- xidmətin idarə edilməsi
- fermanın idarə olunması

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir? (Çəki: 1)

- mexanikləşmənin
- istehsalın texnologiyasının
- iqtisadi amilləri
- əməyin təşkilinin
- istehsala xidmətin

Sual: İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır? (Çəki: 1)

- münasibətləri
- təşkili üsulu
- maraqlandırma qaydası
- mexanikləşmə üsulu
- iqtisadi mexanizmi

Sual: ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir? (Çəki: 1)

- məhdudlaşır
- genişlənir
- dəyişmir
- yenidən qurulur
- ciddi şəkildə dəyişir

Sual: Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur? (Çəki: 1)

- sabit qalmış
- bahalaşmış

- ucuzlaşmış
 - universallaşmış
 - sadələşmişdir
-

Sual: İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir? (Çəki: 1)

- əməyin təşkilinin
 - istehsal xərcinin
 - maya dəyərinin
 - qiymətin
 - imkanların
-

Sual: İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir? (Çəki: 1)

- nəzərdən keçirilməsindən
 - sadələşməsindən
 - aşkar olunmasından
 - dəyişməsindən
 - bahalaşmasından
-

Sual: ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir? (Çəki: 1)

- köməklik
 - əks təsir
 - heç nə
 - əsaslanır
 - dəyişilir
-

Sual: Aqrar sferada fəaliyyət göstərən istehsal kooperativləri necə idarə edirlər? (Çəki: 1)

- rəhbər seçməklə kollektiv
 - icra hakimiyyəti
 - bələdiyyələr
 - mütəxəssislər
 - mərkəzdən
-

Sual: Aqrar sahibkarlıq formalarının inkişaf etdiyi şəraitdə onlar hansı metodla idarə edirlər? (Çəki: 1)

- inzibati
 - planlı
 - iqtisadi
 - təşkilatı
 - psixoloji
-

Ad	1502
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir? (Çəki: 1)

- kömək göstərmək
- yardım etmək
- fəaliyyəti əlaqələndirmək
- təsiretmə sistemidir
- istehsalın təşkilidir

Sual: ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir? (Çəki: 1)

- fəaliyyətidir
- təşkilidir
- genişlənməsidir
- məhdudlaşmasıdır
- stimullaşmasıdır

Sual: ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti formalaşmışdır? (Çəki: 1)

- sadə
- mürəkkəb
- yeni
- dəyişməmiş
- heç nə dəyişməmiş

Sual: İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır? (Çəki: 1)

- heç nə
- münasibətlər
- bir-birinə kömək etmək
- biri digərinə əngəl yaradır
- münasibət yaranmır

Sual: ASK-da idarəetmə elminin mahiyyətinə aşağıdakılardan hansı daxil edilir? (Çəki: 1)

- idarəetmənin təşkili
- idarəetmənin strukturu
- idarəetmənin sadələşməsi
- idarəetmənin prinsipləri

Sual: ASK-nin idarəetmə elmi ona məxsus bir sıra spesifik nəyə məxsusdur? (Çəki: 1)

- iqtisadi amilə
 - təşkilatı şərtə
 - sosial vəziyyətə
 - texniki xidmətə
 - xüsusiyyətə
-

Sual: Aqrar sahədə sahibkarlığa əsaslanan fərdi-ailə təsərrüfatları kim tərəfindən idarə edilirlər? (Çəki: 1)

- mühasiblər
 - bələdiyyələr
 - ailə başçısı
 - icra hakimiyyəti
 - mütəxəssislər
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır? (Çəki: 1)

- istehsalın ixtisaslaşması
 - müstəqilliyin təmin olunması
 - pul gəlirinin artması
 - mənfəətin çoxalması
 - maddi marağ
-

Sual: ASK-da idarəetmə funksiyaların nəyi idarə edilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir? (Çəki: 1)

- düzgün təşkili
 - stimullaşması
 - birgə təsiri
 - ayrı-ayrı fəaliyyəti
 - əlaqəsiz fəaliyyəti
-

Sual: ASK müəssisələrində istehsalın həcmünün kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir? (Çəki: 1)

- heç nə dəyişmir
 - işlərin həcmi və sistemi dəyişir
 - funksiyalar təzələnir
 - funksiyalar yenilənir
 - funksiyalar dəyişir
-

Sual: ASK-nin idarəetmə elmi hansı elmlərə aiddir? (Çəki: 1)

- sosial
 - təbii
 - iqtisadi
 - təşkilati-iqtisadi
 - humanitar
-

Sual: İstehsal prosesi mərhələsində insanlar arasında yaranan münasibət fəaliyyətinin nəyini öyrənilməsi onun səmərəliliyinin yüksəldilməsində vacib şərtidir? (Çəki: 1)

- sadələşməsinin
 - mürəkkəbləşməsinin
 - qanunauyğunluqlarının
 - pozulmasının
 - dərk edilməsinin
-

Sual: ASK-da idarəetmə elminin mahiyyətinin əsas istiqamətlərindən biri də idarəetmənin nəyinin müəyyənləşdirilməsidir? (Çəki: 1)

- təşkilinin
 - funksya və metodlarının
 - sadələşməsinin
 - ucuzlaşmasının
 - bahalaşmasının
-

Sual: Aqrar sahibkarlıq forması olan kəndli (fermer) təsərrüfatı kim tərəfindən idarə olunur? (Çəki: 1)

- direktor
 - sədr
 - bələdiyyə
 - kollektivin başçısı
 - aqronom
-

Sual: Aqrar sferada fəaliyyət göstərən elmi-istehsal birlikləri kim tərəfindən idarə olunurlar? (Çəki: 1)

- həmkarlar təşkilatı
 - elmi şura
 - bələdiyyələr
 - icra başçısı
 - iqtisadçılar
-

